

0611 az

Sual: Gömrük işi barədə ilk yazılı məlumatlar hansı əsrə aiddir?

M.Ö. 4-cü əsr;

M.Ö. 2-ci əsr;

M.Ö. 3-cü əsr;

M.Ö. 1-ci əsr;

1-ci əsr.

Sual: Gömrük işi barədə ilk məlumatlara hansı yazılı abidədə rast gəlinir?

“Artahaşastra”;

“Manu qanunları”;

“Avesta”;

“Palmir gömrük tarifi”;

Hamurapi qanunları.

Sual: İlk dəfə hansı yazılarda mallara və yol məsrəflərinə gömrük rüsumlarının hesablanması qaydaları verilmişdir?

“Artahaşastra”;

“Manu qanunları”;

“Avesta”;

“Palmir gömrük tarifi”;

Hamurapi qanunları.

Sual: “Artahaşastra” və “Manu qanunları” hansı gədim ölkədə yazılmışdır?
Yunanıstan;

Çin;

Hindistan;

Suriya;

Misir

Sual: “Palmir gömrük tarifi” hansı ölkədə hazırlanmışdır?

Yunanıstan

Çin;

Hindistan

Suriya

Misir

Sual: “Palmir gömrük tarifi” neçənci ildə hazırlanmışdır?

M.Ö. 237;

M.Ö. 137;

137

237

1137

Sual: “Palmir gömrük tarifi”nin orijinalı hazırda harada saxlanır?

Luvr Muzeyi;

Drezden Qalereyası;;

Sankt-Peterburq Dövlət Ermitajı

İskəndəriyyə kitabxanası;

Kadusey.

Sual: Müasir xarici ticarətdə mövcud olan 2 fərqli konsepsiya hansılardır?

Proteksionizm – fritredizm;

Makroiqtisadiyyat – mikroiqtisadiyyat;

İqtisadi tənzimləmə - inzibati tənzimləmə

İdxal – ixrac;

Akkreditiv – inkasso.

Sual: Proteksionizmin mahiyyəti nədir?

Xarici investisiyalara dövlət himayəsi;

Yerli istehsalata dövlət himayəsi;

Yerli əmtəələrin idxal malları ilə rəqabətdən qorunması;

İxracatın liberallaşdırılması;

Xarici təcarətdə gömrük maneələrinin aradan qaldırılması.

Sual: Fritredizmn mahiyyəti nədir?

Xarici investisiyalara dövlət himayəsi;

Yerli istehsalata dövlət himayəsi;

Yerli əmtəələrin idxal malları ilə rəqabətdən qorunması;

İxracatın liberallaşdırılması;

Xarici ticarətdə gömrük maneələrinin aradan qaldırılması

Sual: Gömrük fəaliyyətinin əsas vəzifələri:

Ölkənin iqtisadi təhlükəsizlik sisteminin tərkib hissəsi olmaq, büdcəyə gəlir gətirmək;

Xalqın daim artmaqda olan maddi və mənəvi ehtiyaclarının ödənilməsini təmin etmək;

Pul-əmtəə balansını müəyyənləşdirmək;

Pasport və viza rejiminə nəzarət etmək;

Ölkədə rəqabət mühiti yaratmaq və təbii inhisarların fəaliyyətinə nəzarət etmək.

Sual: Müstəqilliyini elan etdikdən sonra Azərbaycan Respublikasının gömrük siyasətində qarşılaşdığı başlıca problemlər:

Ölkə sərhədlərini tam əhatə edən gömrük şəbəkəsinin olmaması və ərazinin bir hissəsinin erməni işğalı altında olması;

Milli gömrük siyasətinin yoxluğu;

Milli gömrük kadrlarının çatışmazlığı və onların hazırlanması üçün hüquqi bazanın, metodik vəsaitin və dərslərlərin olmaması;

Bütün cavablar doğrudur

Doğru cavab yoxdur.

Sual: Gömrük işi nədən ibarətdir?

Gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri barəsində gömrük-tarif tənzimlənməsi tədbirlərindən, xarici ticarətin iştirakçıları tərəfindən gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş qadağalara və məhdudiyyətlərə riayət olunmasını təmin edən üsullar toplusundan və gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələrindən

Gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri barəsində gömrük-tarif tənzimlənməsi tədbirlərindən

Gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri barəsində gömrük-tarif tənzimlənməsi tədbirlərindən və xarici ticarətin iştirakçıları tərəfindən gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş qadağalara və məhdudiyyətlərə riayət olunmasını təmin edən üsullar toplusundan

Xarici ticarətin iştirakçıları tərəfindən gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş qadağalara və məhdudiyyətlərə riayət olunmasını təmin edən üsullar toplusundan və gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələrindən

Xarici ticarətin iştirakçıları tərəfindən gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş qadağalara və məhdudiyyətlərə riayət olunmasını təmin edən üsullar toplusundan

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1-ci maddəsinin 34-cü bəndinə görə, mallar necə təsnifləndərilir?

Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft və elektrik enerjisi

Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən, nəqliyyat vasitələri

Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən sərnişinlərin və yüklərin beynəlxalq daşınması üçün istifadə olunan nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri

Yüklərin beynəlxalq daşınması üçün istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlığı

Sərnişinlərin və yüklərin beynəlxalq daşınması üçün istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlığı

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1-ci maddəsinin 42-ci bəndinə görə, nəqliyyat vasitələri necə təsnifləndərilir?

Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft və elektrik enerjisi

Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən, nəqliyyat vasitələri

Gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən sərnişinlərin və yüklərin beynəlxalq daşınması üçün istifadə olunan nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri

Yüklərin beynəlxalq daşınması üçün istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlığı

Sərnişinlərin və yüklərin beynəlxalq daşınması üçün istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlığı

Sual: Gömrük tənzimlənməsi nədir?

Dövlət sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu norma və qaydaların müəyyən olunması

Dövlət sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu qaydaların müəyyən olunması

Gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu qaydaların müəyyən olunması

Gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu norma və qaydaların müəyyən olunması

Gömrük sərhədindən malları keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu norma və qaydaların müəyyən olunması

Sual: Azərbaycan Respublikasının hansı qismi gömrük ərazisidir? **Azərbaycan Respublikasının ərazisi**

Azərbaycan Respublikasının sərbəst zonalarının ərazisi

Azərbaycan Respublikasının gömrük nəzarət zonalarının ərazisi

Sərbəst zonalar istisna olmaqla, Azərbaycan Respublikasının ərazisi

Müvəqqəti saxlanclar

Sual: Gömrük sərhədi necə müəyyənləşdirilir?

Gömrük ərazisinin hüdudları

Sərbəst zonaların perimetrləri

Gömrük nəzarət zonalarının perimetrləri

Gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləri

Gömrük ərazisinin hüdudları, həmçinin gömrük nəzarət zonalarının və sərbəst zonaların perimetrləri

Sual: Azərbaycan Respublikasının gömrük qanunvericiliyi hansı normativ sənədlərlə tənzimlənir?

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu və onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr

Sual: Azərbaycan Respublikasının Konstitutsiyasının 151-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları gömrük işi üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqləndikdə, hansı müddəalar tətbiq edilir? Gömrük işi üzrə normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalar

Beynəlxalq müqavilələrin müddəaları

Gömrük məmurunun subyektiv əsaslandırmasına görə

Bəyannaməçi və gömrük məmurunun qarşılıqlı razılaşması ilə

Hər ikisi

Sual: Gömrük işinin təşkili fənni nəyi öyrənir?

Mövcud realıqda ölkənin optimal xarici ticarət siyasətinin məyyənlişdirilməsi

Mövcud realıqda ölkənin xarici ticarət siyasətinin gömrük orqanları vasitəsi ilə ən effektiv tətbiqi yollarını

Ölkənin xarici ticarət siyasətini

Mövcud realıqda ölkənin optimal xarici ticarət siyasətinin məyyənlişdirilməsi və bu siyasətin gömrük orqanları vasitəsi ilə ən effektiv tətbiqi yollarını

Doğru cavab yoxdur

Sual: Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”-ni nə zaman təsdiq etmişdir?

27.10.1995-ci il

27.10.2008-ci il

17.10.1998-ci il

27.10.1998-ci il

17.10.1991-ci il

Sual: Gömrük ərazisi nədir?

Ölkənin dövlət sərhədləri ilə əhatələnmiş ərazi;

Ölkənin gömrük qanunvericiliyinin tam həcmdə fəaliyyət göstərdiyi ərazi;

Ölkədə qömrük terminallarının yerləşdiyi ərazilər;

Gömrükxana;

Sərbəst gömrük zonaları.

Sual: Azərbaycandakı sərbəst zonaların əraziləri:

Azərbaycan Respublikasının gömrük ərazisinə daxildirlər;

Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda yerləşən ərazilərdir;

Azərbaycan Respublikasının gömrük ərazisinə qismən daxildirlər;

Qanunla müəyyən olunmamışdır;

Gonşu ölkələr ilə olan sərhədlərin neytral zonalarında yerləşir.

Sual: Azərbaycanndakı xüsusi iqtisadi zonaların əraziləri:

Azərbaycan Respublikasının gömrük ərazisinə daxildir

Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda yerləşən ərazilərdir;

Azərbaycan Respublikasının gömrük ərazisinə qismən daxildir;

Qanunla müəyyən olunmamışdır;

Qonşu ölkələr ilə olan sərhədlərin neytral zonalarında yerləşir.

Sual: Azərbaycan Respublikasının gömrük sərhəddi:

Azərbaycan Respublikasının dövlət sərhəddi ilə eynidir;

Qömrükxana ərazilərinin sərhədləridir;

Sərbəst zonaların perimetrləridir;

Xüsusi iqtisadi zonaların perimetrləridir;

Azərbaycan Respublikasının gömrük ərazisinin hüduqları, həmçinin sərbəst zonaların perimetrləridir.

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 13-cü maddəsinə görə, “bir pəncərə” prinsipi nə üçün tətbiq olunur?

Mallara nəzarəti asanlaşdırmaq

Mallara nəzarəti avtomatlaşdırmaq

Mallara nəzarəti mümkün qədər dəqiqləşdirmək

Mallara və nəqliyyat vasitələrinə nəzarəti mümkün qədər qısa vaxtda həyata keçirmək

Mallara nəzarəti mümkün qədər qısa vaxtda həyata keçirmək

Sual: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının bütün başqa dövlət orqanları, tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq, idarələr, müəssisələr və təşkilatlar, habelə vəzifəli şəxslər və vətəndaşlar üçün icrası məcburi olan:

Normativ aktlar qəbul edə bilməz;

Normativ aktlar qəbul edə bilər

Öz səlahiyyətləri daxilində normativ aktlar qəbul edə bilər;

Dövlət sərhəddini dəyişə bilər;

Yol-hərəkət qaydalarını nizamlayan yeni normativ aktlar qəbul edə bilər.

Sual: Azərbaycan Respublikasında gömrük işini həyata keçirən gömrük orqanları

Vahid sistemdir;

Hüquq-mühafizə orqanıdır;

Nəzarət-təftiş orqanıdır;

Vahid sistem təşkil edən hüquq-mühafizə orqanıdır

Vahid sistem təşkil edən nəzarət-təftiş orqanıdır.

Sual: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.03.1997-ci il tarixli 24 sayılı qərarı ilə:

Bakı baş gömrük idarəsinə tabe olmaqla, fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan, aksiz gömrük idarəsi yaradılmışdır;

Bakı şəhərində, fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan, aksiz gömrük idarəsi yaradılmışdır;

DGK-ya bilavasitə tabe olmaqla, Bakı şəhərində, fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan, aksiz gömrük idarəsi yaradılmışdır;

)DGK-ya bilavasitə tabe olmaqla, Bakı şəhərində, fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan, aksiz gömrük postu yaradılmışdır;

Şəki şəhərində aksiz gömrük postu yaradılmışdır.

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 11-ci maddəsinə görə, Azərbaycan Respublikasının gömrük orqanlarının:

Bayrağı və tanınma nişanları vardır;

Bayrağı vardır;

Tanınma nişanları vardır;

Nizamnaməsi vardır;

Nizamnaməsi, bayrağı və tanınma nişanları vardır.

Sual: Gömrük sistemi nə deməkdir?

Gömrük siyasətini həyata keçirən dövlət strukturu;

Gömrük siyasətini həyata keçirən dövlət və digər icra strukturlarının ümumi adı;

Gömrük siyasətini həyata keçirən dövlət və digər icra strukturlarının praktiki fəaliyyət formaları;

Gömrük siyasətini həyata keçirən dövlət və digər icra strukturlarının və eləcə də, onların praktiki fəaliyyət formalarının ümumi adı

Gömrük siyasətinin sinonimi.

Sual: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi aşağıdakı beynəlxalq təşkilatın Maliyyə komitəsinin və Siyasi Şurasının üzvüdür:

Birləşmiş Millətlər Təşkilatı;

İslam Konfransı Təşkilatı;

Ümumdünya Gömrük Təşkilatı

Türkdilli Ölkələrin Parlament Assosiasiyası;

Müstəqil Dövlətlər Birliyi.

Sual: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi aşağıdakı ölkələrin gömrük orqanları ilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalamışdır:

Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Livan, Bolqarıstan, Ukrayna;

ABŞ, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Livan, Bolqarıstan, Ukrayna;

Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Avstraliya;

Argentina, Livan, Bolqarıstan.

İsrail, Livan, Bolqarıstan, Ukrayna;

Sual: Azərbaycan Respublikası hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökuməti arasında gömrük orqanlarının qarşılıqlı inzibati yardımı haqqında memorandum neçənci ildə imzalanmışdır?

1995

1997

1999

2001

2003

Sual: Azərbaycan Respublikası "Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş system haqqında konvensiya"ya hansı ildə qoşulmuşdur?

1995

1997

1999

2003

2001

Sual: Azərbaycan Respublikası "Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş system haqqında konvensiya"ya qoşulmuş sayca neçənci ölkədir?

51

100

101

201

Sual: Hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Avropa İttifaqının hansı proqramı çərçivəsində “Təhsil” və “İdarəetmə və təşkil” layihələrini reallaşdırır?

Erazmus

Mundus

Tempus

Tasis

Traseka

Sual: MDB məkanında ilk dəfə Bakıda keçirilmiş olan Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 44-cü sessiyası nə zaman baş tutub?

5 – 8 dekabr 2000

5 – 8 dekabr 2001;

5 – 8 dekabr 2002;

5 – 8 dekabr 2003;

5 – 8 dekabr 2004;

Sual: Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 44-cü dekabr sessiyasının işində dünyanın neçə ölkəsindən nümayəndə iştirak edib? 18

20

22

24

26

Sual: Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 44-cü dekabr sessiyasının işində neçə nəfərlik nümayəndə heyəti iştirak edib?

50

60

70

80

90

Sual: Azərbaycan Respublikasının gömrük siyasətinin əsas məqsədləri hansılardır?

Azərbaycan Respublikasının daxili bazarının qorunması

Milli iqtisadiyyatın inkişafının stimullaşdırılması

Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti və mal dövriyyəsinin tənzimlənməsi vasitələrindən daha səmərəli istifadənin təmin edilməsi, Azərbaycan Respublikasının daxili bazarının qorunması

Azərbaycan Respublikasının daxili bazarının qorunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması, Azərbaycan dövlətinin iqtisadi siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə kömək edilməsi

Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti və mal dövriyyəsinin tənzimlənməsi vasitələrindən daha səmərəli istifadənin təmin edilməsi, Azərbaycan Respublikasının daxili bazarının qorunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması, Azərbaycan dövlətinin iqtisadi siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə kömək edilməsi

Sual: Azərbaycan Respublikasında gömrük orqanlarının fəaliyyəti hansı prinsiplərə əsaslanır?

Qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, məxfilik, peşəkarlıq

Qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, məxfilik, peşəkarlıq, xidmətdə nizam-intizam

Şəxslərin qanun qarşısında hüquq bərabərliyi, aşkarlıq, peşəkarlıq, xidmətdə nizam-intizam

Şəxslərin qanun qarşısında hüquq bərabərliyi, məxfilik, peşəkarlıq, xidmətdə nizam-intizam

Qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, aşkarlıq, peşəkarlıq, xidmətdə nizam-intizam

Sual: Gömrük orqanlarının vahid sisteminə aşağıdakılar daxildir:

Ərazi gömrük idarələri, ixtisaslaşdırılmış gömrük idarələri, gömrük postları

Müvafiq icra hakimiyyəti orqanının aparatı, ərazi gömrük idarələri, gömrük postları

Müvafiq icra hakimiyyəti orqanının aparatı, ixtisaslaşdırılmış gömrük idarələri, gömrük postları

Müvafiq icra hakimiyyəti orqanının aparatı, ərazi gömrük idarələri, ixtisaslaşdırılmış gömrük idarələri, gömrük postları

Müvafiq icra hakimiyyəti orqanının aparatı, ərazi gömrük idarələri, ixtisaslaşdırılmış gömrük idarələri, gömrük postları, gömrük məntəqələri

Sual: Gömrük orqanları və digər dövlət orqanları məlumatların öz aralarında və başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə mübadiləsini nə üçün həyata keçirirlər?

Risqlərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi

Risqlərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, xarici ticarətin asanlaşdırılması

Beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, xarici ticarətin asanlaşdırılması

Risqlərin azaldılması, xarici ticarətin asanlaşdırılması

Risqlərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, xarici ticarətin asanlaşdırılması, qeyri-tarif maneələrin aradan qaldırılması

Sual: Gömrük nəzarəti hansı nəzarət növlərini nəzərdə tutur?
nəzarət;

Mallara

Nəqliyyat vasitələrinə nəzarət;

Pasport-viza rejiminə nəzarət;

Mal və nəqliyyat vasitələrinə nəzarət;

Mallara və pasport-viza rejiminə nəzarət.

Sual: Mallara gömrük nəzarəti hansı nəzarət növlərini nəzərdə tutur; İdxal
mallarına nəzarət;

İxrac mallarına nəzarət;

İdxal və ixrac mallarına nəzarət;

İdxal, ixrac və transit mallara nəzarət;

İdxal, ixrac, transit və antikvar mallara nəzarət.

Sual: Müasir nəqliyyat vasitələri hansılardır?

Avtomobil, dəmir yol, aviasiya;

Avtomobil, dəmir yol, aviasiya, gəmi;

Avtomobil, dəmir yol, hava, su, boru-kəmərlər;

Avtomobil, dəmir yol, aviasiya, gəmi, boru-kəmərlər, konteyner;

Avtomobil, dəmir yol, aviasiya, gəmi, boru-kəmərlər, konteyner, minik və yük
heyvanları.

Sual: Gömrük nəzarətinin növləri:

Birtərəfli, ikitərəfli, birgə, çoxtərəfli ;

Birtərəfli, ikitərəfli, birgə

Birtərəfli, ikitərəfli, çoxtərəfli

Birtərəfli, ikitərəfli;

İkitərəfli, çoxtərəfli

Sual: Birtərəfli gömrük nəzarəti rejimində...

hər ölkənin gömrük organı ayrılıqda gömrük nəzarəti həyata keçirir;

ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti həyata keçirir;

hər ölkənin gömrük organı birlikdə gömrük nəzarəti həyata keçirir;

ancaq mallar üçün gömrük nəzarəti həyata keçirir;

ancaq nəqliyyat vasitələri üçün gömrük nəzarəti həyata keçirir.

Sual: İkitərəfli gömrük nəzarəti rejimində...

hər ölkənin gömrük organı ayrılıqda gömrük nəzarəti həyata keçirir;

ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti həyata keçirir;

hər ölkənin gömrük organı birlikdə gömrük nəzarəti həyata keçirir;

ancaq mallar üçün gömrük nəzarəti həyata keçirir;

ancaq nəqliyyat vasitələri üçün gömrük nəzarəti həyata keçirir.

Sual: Birgə gömrük nəzarəti rejimində...

hər ölkənin gömrük organı ayrılıqda gömrük nəzarəti həyata keçirir;

ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti həyata keçirir;

hər ölkənin gömrük organı birlikdə gömrük nəzarəti həyata keçirir;

ancaq mallar üçün gömrük nəzarəti həyata keçirir;

ancaq nəqliyyat vasitələri üçün gömrük nəzarəti həyata keçirir.

Sual: Gömrük nəzarətinin formaları:

Sənədlərin yoxlanması, müayinə;

Baxış, müayinə;

Sənədlərin yoxlanması, baxış, müayinə

Sənədlərin yoxlanması, baxış, müayinə, hügugi ekspertiza;

Sənədlərin yoxlanması, baxış, müayinə, hügugi ekspertiza, icazə;

Sual: Gömrük nəzarətinin metodları aşağıdakılardır: (Doğru olmayanı göstər)

Nəqliyyat vasitəsinin hərəkəti zamanı nəzarət;

Stasionar nəzarət;

Tam nəzarət;

Seçmə nəzarət;

Vizual nəzarət.

Sual: Beynəlxalq yükdaşımalar zamanı gömrük nəzarəti prosedurunu başlamağa əsas verən sənəd:

İnvoys

Yük-nəqliyyat qaiməsi (YNQ);

Yük-gömrük bəyannaməsi (YGB);

Alqı-satqı müqaviləsi;

Vətəndaşın xarici pasportu.

Sual: Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 1-ci mərhələsində hansı əməliyyat yerinə yetirilir?

YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;

Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır;

Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır;

Statistik məlumatların dəqəqliyi yoxlanılır;

Gömrük müayinəsi həyata keçirilir.

Sual: Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 2-ci mərhələsində hansı əməliyyat yerinə yetirilir?

YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;

Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır

Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır;

Statistik məlumatların dəqəqliyi yoxlanılır;

Gömrük müayinəsi həyata keçirilir.

Sual: Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 3-cü mərhələsində hansı əməliyyat yerinə yetirilir? YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;

Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır;

Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır

Statistik məlumatların dəqəqliyi yoxlanılır;

Gömrük müayinəsi həyata keçirilir.

Sual: Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 4-cü mərhələsində hansı əməliyyat yerinə yetirilir? YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;

Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır;

Gömrük ödənclərinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödənclərin hesaba daxil olması yoxlanılır;

Statistik məlumatların dəqəqliyi yoxlanılır;

Gömrük müayinəsi həyata keçirilir.

Sual: Beynəlxalq yükdaşımalarda tətbiq olunan beşmərhələli gömrük nəzarət prosedurunun 5-ci mərhələsində hansı əməliyyat yerinə yetirilir?

YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir;

Ödənc-hesablaşma əməliyyatlarının qanuniliyi, və valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır;

Gömrük ödəncələrinin hesablanma dəqiqliyi, güzəştlərin qanunamüvafiqliyi, ödəncələrin hesaba daxil olması yoxlanılır;

Statistik məlumatların dəqəqliyi yoxlanılır;

Gömrük müayinəsi həyata keçirilir

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsi 185-ci maddəsinə görə Azərbaycan Respublikasının gömrük sərhəddini keçərkən gömrük yoxlamasından azaddır:

Azərbaycan Respublikasının Prezidentinin şəxsi baqajı;

Azərbaycan Respublikasının Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin şəxsi baqajları;

Azərbaycan Respublikasının Prezidentinin və onunla birlikdə gedən nümayəndə heyətinin şəxsi baqajları;

Azərbaycan Respublikasının Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin, öz deputat və xidmət vəzifələrinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının gömrük sərhəddini keçən Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzvlərinin şəxsi baqajları;

Azərbaycan Respublikasının Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin, öz deputat və xidmət vəzifələrinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının gömrük sərhəddini keçən Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombusmanın), Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzvlərinin şəxsi baqajları.

Sual: Gömrük yoxlamasından azad olunmuş şəxslərin gömrük sərhəddindən buraxılması zamanı gömrük nəzarəti bu şəxslərin:

Şəxsi müayinəsi ilə məhdudlaşır;

Sənədlərinin yoxlanılması ilə məhduddur;

Baqajlarına gömrük baxışından ibarətdir;

Vizual nəzarəti vasitəsi ilə həyata keçirilir.

Heç bir gömrük nəzarəti keçirilmir.

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsi 185-ci maddəsinə görə Azərbaycan Respublikasının gömrük sərhəddini keçərkən gömrük nəzarətinin müəyyən formalarından azad etmə:

Nəzərdə tutulmayıb;

Gömrük idarəsinin rəisinin xüsusi sərəncamı ilə həyata keçirilir.

Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə uyğun olaraq həyata keçirilir;

Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə uyğun olaraq, bu müqavilələr təsdiq edildikdən sonra həyata keçirilir;

Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə uyğun olaraq, bu müqavilələr təsdiq edildikdən sonra gömrük idarəsinin rəisinin xüsusi sərəncamı ilə həyata keçirilir.

Sual: Gömrük nəzarəti keçirilərkən, kifayətləmə prinsipi normativ aktlarda öz əksini tapmırsa:

Yetərli gömrük nəzarəti forması gömrük orqanının vəzifəli şəxsləri tərəfindən seçilir;

Yetərli gömrük nəzarəti forması gömrük idarəsinin rəisi tərəfindən seçilir;

Belə mallar gömrük sərhəddində müsadirə olunur;

Gömrük idarəsinin rəisi tərəfindən Gömrük Məcəlləsinin müddəaları əvəzinə digər yetərli gömrük nəzarəti forması seçilir

Gömrük orqanının vəzifəli şəxsləri tərəfindən Gömrük Məcəlləsinin müddəaları əvəzinə digər yetərli gömrük nəzarəti forması seçilir.

Sual: Şəxsi müayinə:

Azərbaycan Respublikası Gömrük Məcəlləsi 185-ci maddəsində nəzərdə tutulmuş azad etmə halları istisna olmaqla, sərhəddi keçən hər kəsə tətbiq olunur;

İnsan hüquq və azadlığı normalarını pozmamaya məqsədi ilə, gömrük nəzarətinin müstəsna forması kimi nəzərdə tutulur;

Tətbiq olunması qanunla qadağandır;

Azərbaycan Respublikasının gömrük sərhəddini keçən hər bir əcnəbi vətəndaşa tətbiq olunur;

Azərbaycan Respublikasının gömrük sərhəddini keçən hər bir Azərbaycan vətəndaşına tətbiq olunur.

Sual: Şəxsi müayinə tətbiq olunması barədə qərarı qəbul edir: Gömrük nəzarəti aparan məmur;

Gömrük orqanının vəzifəli şəxsləri;

Gömrük orqanının rəisi;

Gömrük orqanının rəisi və ya onu əvəz edən şəxs;

Gömrük idarəsinin rəisi və ya onu əvəz edən şəxs.

Sual: Gömrük nəzarətindən nələrin keçirilməsi zəruridir?

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bütün mallar;

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri;

Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna edilməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bütün mallar;

Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna edilməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri

Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulan hallar istisna edilməklə, Azərbaycan Respublikasının gömrük sərhədindən keçən bütün vətəndaşlar, mallar və nəqliyyat vasitələri.

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsi 188-ci maddəsinə görə gətirmə zamanı mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma müddəti nə hesab olunur?

Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan nəzarətdən buraxıldığı ana gədər;

Gömrük bəyannaməsi təqdim olunduğu andan nəzarətdən buraxıldığı ana gədər;

Gömrük bəyannaməsi qəbul olunduğu andan nəzarətdən buraxıldığı ana gədər;

Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi ana gədər;

Gömrük bəyannaməsi qəbul olunduğu andan Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi ana gədər.

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə aparma zamanı mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma müddəti nə hesab olunur?

Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan nəzarətdən buraxıldığı ana gədən;

Gömrük bəyannaməsi təqdim olunduğu andan nəzarətdən buraxıldığı ana gədən;

Gömrük bəyannaməsi qəbul olunduğu andan nəzarətdən buraxıldığı ana gədən;

Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi ana gədən;

Gömrük bəyannaməsi qəbul olunduğu andan Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi ana gədən.

Sual: Gömrük bəyannaməsinin, sənədlərin, malların və nəqliyyat vasitələrinin yoxlanılması ümumi halda ən gec neçə gün ərzində həyata keçirilir?

1

3

10

20

30

Sual: Gömrük bəyannaməsinin, sənədlərin, malların və nəqliyyat vasitələrinin yoxlanılması Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 131-ci maddəsində göstərilən mallar üçün ən gec neçə gün ərzində həyata keçirilir?

1

3

10

20

30

Sual: Diplomatik münasibətlər barədə və universal xarakterli beynəlxalq təşkilatlarda dövlətlərin təmsilçiliyi barədə ən vacib konvensiyalar Vyanada müvafiq olaraq neçənci illərdə imzalanmışlar?

1963, 1975;

1947, 1975;

1969, 1975;

1963, 1969;

1946, 1969.

Sual: 1963-ci il Vyana Konvensiyasına görə "diplomatik agent" termini ilə kimlər adlanır?

Diplomatik təmsilçiliyin başçısı və üzvləri

Diplomatik dərəcəsi olan diplomatik heyət üzvləri;

Diplomatik heyətin bütün üzvləri;

Diplomatik heyətin başçısı;

Diplomatik heyətin başçısı və onun ailə üzvləri.

Sual: Xarici ölkələrin Azərbaycan Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin mal və nəqliyyat vasitələri Azərbaycan Respublikası gömrük sərhədindən keçirilərkən onlara hansı gömrük güzəştləri tətbiq olunur? Onlar, gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilirlər;

Gömrük nəzarətindən azad edilirlər;

Gömrük nəzarətindən və gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilirlər;

Azərbaycan Respublikasının gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsinin nəzərdə tutulmuş qaydasına riayət edilməsi şərtlə, gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilirlər;

Gömrük güzəştləri nəzərdə tutulmayıb.

Sual: 1961-ci il Vyana Konvensiyasının 36-cı maddəsinə görə, diplomatik agentin şəxsi baqajı:

Gömrük müayinəsindən azad edilir;

Gömrük müayinəsindən azad edilmir;

Bir qayda olaraq, gömrük müayinəsindən azad edilir, lakin, kifayət qədər əsas varsa, həmin baqaj müayinəyə cəlb oluna bilər;

Diplomatik kuryerlə göndərilməlidir.

Ölkənin gömrük qanunvericiliyində nəzərdə tutulmuş adi qaydada gömrük müayinəsinə cəlb olunur.

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1-ci maddəsinə görə gömrük proseduru nədir?

Gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri

Gömrük nəzarəti altında olan malların yerləşdirilə biləcəyi xüsusi gömrük prosedurlarından biri

Gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi xüsusi gömrük prosedurlarından biri

Mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri

Gömrük nəzarəti altında olan nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri

Sual: Xüsusi gömrük prosedurlarına hansılar aiddir?

Tranzit və emal

Sərbəst zona və xüsusi istifadə

Tranzit, saxlanc, sərbəst zona və emal

Saxlanc, sərbəst zona, xüsusi istifadə və emal

Tranzit, saxlanc, sərbəst zona, xüsusi istifadə və emal

Sual: Hansı mallar ixrac gömrük proseduru altında yerləşdirilir?
Ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar

Gömrük

İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda

Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar

Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar

Xarici mallar gömrük ərazisindən aparıldıqda

Sual: Hansı mallar təkrar ixrac gömrük proseduru altında yerləşdirilir?

Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar

İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda

Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar

Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar

Xarici mallar gömrük ərazisindən aparıldıqda

Sual: Hansı mallar müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilir?

Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar

İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda

Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar

Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar

Xarici mallar gömrük ərazisindən aparıldıqda

Sual: Malların məhv edilməsi və yaranan tullantıların zərərsizləşdirilməsi kimin vəsaiti hesabına həyata keçirilir?

Dövlətin;

Mal sahibinin;

İxracatçının;

İdxalatçının;

Daşıyıcının.

Sual: Hansı mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir?

Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar

İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda

Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar

Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar

Xarici mallar gömrük ərazisindən aparıldıqda

Sual: Hansı mallar təkrar idxal gömrük proseduru altında yerləşdirilir?

Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar

İxrac olunmuş malların ixrac edildiyi vaxtdan üç il ərzində eyni vəziyyətdə, gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda

Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar

Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar

Xarici mallar gömrük ərazisindən aparıldıqda

Sual: Sərbəst dövriyyəyə buraxılışından bir il ərzində gömrük ərazisindən təkrar ixrac olunan malların idxalı üçün ödənilmiş:

Gömrük yığımları qaytarılır

Gömrük rüsumları və vergilər qaytarılmır

Gömrük rüsumları qaytarılır

Vergilər qaytarılır

Gömrük rüsumları və vergilər qaytarılır

Sual: Təkrar idxal zamanı malların gömrük ərazisinə qaytarılması onları aparmış şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən həyata keçirildiyi zaman gömrük orqanları malların təkrar idxalına:

İcazə vermir

İcazə verir

ARGM-nin 165-ci maddəsində nəzərdə tutulan qaydalarda müəyyən edilmiş hallar istisna olmaqla icazə verir

ARGM-nin 165-ci maddəsində nəzərdə tutulan qaydalarda müəyyən edilmiş hallarda icazə verir

Doğru cavab yoxdur

Sual: Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə icazə verilir:

Onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirib-bildirilməməsindən asılı olmayaraq

Onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildiriş verildiyi hallarda

İcazə verilmir

Doğru cavab yoxdur

Bütün cavablar doğrudur

Sual: Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir:

Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini

Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini, malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını

Ticarət siyasəti tədbirlərinin tətbiqini

Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini

Qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini, pasport nəzarətindən keçidi, malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını

Sual: Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar hansı gömrük statusunu alırlar?

İdxal malları

İxrac malları

Daxili mallar

Tranzit mallar

Xüsusi mallar

Sual: Tranzit xüsusi gömrük proseduru nədir?

Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması

Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması

Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması

Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi

Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması

Sual: Beynəlxalq tranzit xüsusi gömrük proseduru nədir?

Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması

Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması

Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması

Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanma anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi

Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması

Sual: Daxili tranzit xüsusi gömrük proseduru nədir?

Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması

Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması

Daxili malların statusunu dəyişmədən, gömrük nəzarəti altında ərazisinin bir yerindən başqa yerinə daşınması

Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi

Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması

Sual: Saxlanc xüsusi gömrük proseduru nədir?

Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması

Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması

Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması

Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi

Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması

Sual: Gömrük anbarı xüsusi gömrük proseduru nədir?

Malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bir yerdən başqa yerə gömrük nəzarəti altında daşınması

Xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınması

Daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınması

Xarici malların idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanılma anbarlarında gömrük nəzarəti altında yerləşdirilməsi

Xarici malların gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilərək saxlanması

Sual: Sərbəst zona nədir?

Gömrük ərazisindən xaricdə yerləşən, gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan ərazi

Gömrük ərazisinin, gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi

Gömrük ərazisinin, aparılan mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi

Gömrük ərazisinin, gətirilən mallara gömrük rüsumlarının və vergilərin tətbiq olunmayan hissəsi

Gömrük ərazisinin, ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə gömrük rəsmiləşdirilməsi nədir?

Gömrük məqsədləri üçün Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin statusunu müəyyən edən müddəaların məcmusu;

Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə riayət edilməsini təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlər toplusu;

Gömrük işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə edilmiş, Azərbaycan Respublikasının digər qanunvericiliyinə və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə riayət edilməsini təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlərin məcmusu;

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına və tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi altında yerləşdirilməsi prosedurası və bu rejimin fəaliyyətinin başa çatması;

İdxal, ixrac və tranzit məqsədləri üçün Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin statusunu müəyyən edən müddəaların məcmusu.

Sual: Azərbaycan Respublikasında gömrük rəsmiləşdirilməsi hansı dildə aparılır?

Azərbaycan

İngilis

Türk

Azərbaycan, ingilis, türk və ya rus dillərinin birində;

Azərbaycan dilində və ya gömrük orqanının vəzifəli şəxsinin bildiyi xarici dildə.

Sual: Azərbaycan Respublikasının gömrük orqanlarına gömrük rəsmiləşdirilməsi üçün təqdim edilən sənədlər hansı xarici dildə ola bilər?

Fransız;

İngilis

Türk;

İngilis, türk və ya rus dillərinin birində;

Gömrük orqanının vəzifəli şəxsinin bildiyi xarici dildə.

Sual: Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt:

Gömrük orqanlarının fəaliyyət zonasında və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında;

Gömrük orqanlarının fəaliyyət zonasında və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında, eləcə də, gömrük orqanlarının razılığı ilə başqa yerlərdə və iş vaxtından kənar vaxtlarda;

Gömrük məntəqələrində və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında;

Gömrük məntəqələrinin xüsusi ofis texnikası ilə təmin olunmuş məkanında və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında;

Gömrük orqanlarının fəaliyyət zonasında və gömrük orqanlarının müəyyən olunmuş iş vaxtında, eləcə də, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin icazəsi ilə başqa yerlərdə və iş vaxtından kənar vaxtlarda.

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiq edilmə hallarını və şərtlərini kim müəyyən edir?

Azərbaycan Respublikasının Milli Məclisi;

Azərbaycan Respublikasının Prezidenti;

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəaları;

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;

Gömrük orqanının səlahiyyətli nümayəndəsi.

Sual: Hansı mallara gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydası tətbiq olunur?

Canlı heyvanlar, tez xarab olan mallar, radioaktiv maddələr, kütləvi informasiya vasitələri üçün məlumatlar və digər materiallar, Azərbaycan Respublikasının ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbildən olan mallar;

Azərbaycan Respublikasının ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbildən olan mallar;

Təbii fəlakətlər, gəzalar, bədbəxt hadisələr zamanı zəruri olan mallar, canlı heyvanlar, tez xarab olan mallar, radioaktiv maddələr, kütləvi informasiya vasitələri üçün məlumatlar və digər materiallar, Azərbaycan Respublikasının ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbildən olan mallar;

Təbii fəlakətlər, gəzalar, bədbəxt hadisələr zamanı zəruri olan mallar, canlı heyvanlar, tez xarab olan mallar;

Canlı heyvanlar, tez xarab olan mallar, radioaktiv maddələr, kütləvi informasiya vasitələri üçün məlumatlar və digər materiallar.

Sual: Gömrük rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük orqanları:

Mallardan prob götürmək və onların tədqiqatını (ekspertizasını) aparmaq hüququna malikdir;

Mallardan nümunələr götürmək və onların tədqiqatını (ekspertizasını) aparmaq hüququna malikdir;

Mallardan prob və nümunələr götürmək hüququna malikdir;

Mallardan prob və nümunələr götürmək və onların tədqiqatını (ekspertizasını) aparmaq hüququna malikdir;

Mallardan prob və nümunələr götürmək və onların tədqiqatını (ekspertizasını) aparmaq və onları müsadirə etmək hüququna malikdir.

Sual: Problar necə təsnifatlandırılır?

Birdəfəlik, nöqtəvi, və yoxlama problemləri;

Birdəfəlik (nöqtəvi), və yoxlama (arbitraj) problemləri;

Birdəfəlik (nöqtəvi), birləşmiş (orta) və yoxlama (arbitraj) problemləri;

Birdəfəlik, nöqtəvi, birləşmiş, orta və yoxlama (arbitraj) problemləri;

Birdəfəlik (nöqtəvi), birləşmiş (orta), yoxlama və arbitraj problemləri.

Sual: Birdəfəlik (nöqtəvi) prob nədir?

Malın analizi üçün bir nöqtədən bir qəbulda götürülən probdur;

Bir neçə nöqtəvi probun qarışdırılması nəticəsində əldə olunan maddənin probudur;

Birləşmiş probun arbitraj sınaqları tələb olunduqda istifadə edilməsi üçün qorunub saxlanan hissəsidir;

Malın orta hissəsindən götürülən probdur;

Əsas prob götürülmədən öncə, ilkin sınaq və yoxlama məqsədi ilə götürülən probdur.

Sual: Birləşmiş (orta) prob nədir?

Malın analizi üçün bir nöqtədən bir qəbulda götürülən probdur;

Bir neçə nöqtəvi probun qarışdırılması nəticəsində əldə olunan maddənin probudur;

Birləşmiş probun arbitraj sınaqları tələb olunduqda istifadə edilməsi üçün qorunub saxlanan hissəsidir;

Malın orta hissəsindən götürülən probdur;

Əsas prob götürülmədən öncə, ilkin sınaq və yoxlama məqsədi ilə götürülən probdur.

Sual: Yoxlama (arbitraj)probu nədir?

Malın analizi üçün bir nöqtədən bir qəbulda götürülən probdur;

Bir neçə nöqtəvi probun qarışdırılması nəticəsində əldə olunan maddədir;

Birləşmiş probun arbitraj sınaqları tələb olunduqda istifadə edilməsi üçün qorunub saxlanan hissəsidir;

Malın orta hissəsindən götürülən probdur;

Əsas prob götürülmədən öncə, ilkin sınaq və yoxlama məqsədi ilə götürülən probdur.

Sual: Gəmi sahibinin qanuni maraqlarını təmin etmək məqsədi ilə, yolda və ya dayanacaq zamanı gəmidə baş vermiş fəvqəladə hallar barədə gəmi kapitanının notarius tərəfindən təsdiq olunmuş ərizəsi necə adlanır?

Kapitan protokolu;

Dəniz protesti;

Gəmi aktı;

Dəniz aktı;

Kapitan manifesti.

Sual: Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi və müəyyən gömrük rejimi altında yerləşdirilməsinə qədər gömrük işinə aid olan bütün hərəkətlərin məcmsu necə adlanır?

Hazırlıq əməliyyatları;

İbtyidai əməliyyatlar;

İlkin əməliyyatlar;

Müvəqqəti saxlanc;

Bəyanetmə.

Sual: İlkin əməliyyatlar zamanı tədbirlər hansı ardıcılıqla həyata keçirilir? Mallar, nəqliyyat vasitələri və lazımi sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, baş vermiş gəza və ya qarşısıalınmaz qüvvələrin təsiri və görülən tədbirlər barədə gömrük orqanlarına məlumat verilir, mallar və nəqliyyat vasitələri gömrük nəzarətinə təqdim edilir;

Mallar, nəqliyyat vasitələri və lazımi sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, mallar və nəqliyyat vasitələri gömrük nəzarətinə təqdim edilir;

Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirmək niyyəti barədə gömrük orqanlarına məlumat verilir, mallar, nəqliyyat vasitələri və lazımi sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, mallar və nəqliyyat vasitələri gömrük nəzarətinə təqdim edilir;

Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirmək niyyəti barədə gömrük orqanlarına məlumat verilir, mallar, nəqliyyat vasitələri və lazımi sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, baş vermiş gəza və ya qarşısıalınmaz qüvvələrin təsiri və görülmə tədbirlər barədə gömrük orqanlarına məlumat verilir;

Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirmək niyyəti barədə gömrük orqanlarına məlumat verilir, mallar, nəqliyyat vasitələri və lazımi sənədlər gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılır, baş vermiş gəza və ya qarşısıalınmaz qüvvələrin təsiri və görülmə tədbirlər barədə gömrük orqanlarına məlumat verilir, mallar və nəqliyyat vasitələri gömrük nəzarətinə təqdim edilir.

Sual: Mallar və nəqliyyat vasitələri müəyyən gömrük rejimi altında yerləşdirilənədək:

Qısa bəyannamə tətbiq edilir;

Qısa bəyannamə tətbiq edilə bilər;

Qısa bəyannamə tətbiq edilmir;

Sərbəst anbar rejimi tətbiq edilir;

Heç bir rəsmiləşdirilmə aparılmır.

Sual: Hansı hallarda qısa bəyannamə verilmir?

Tranzit malların gömrük rəsmiləşdirilməsi zamanı;

Əgər mallar təqdim etmə ilə eyni vaxtda və ya göstərilən müddətdə müəyyən gömrük rejimi altında yerləşdirilsə;

Əgər mallar təqdim etmə ilə eyni vaxtda müəyyən gömrük rejimi altında yerləşdirilsə;

Tez xarab olan malların gömrük rəsmiləşdirilməsi zamanı;

Gömrük güzəştləri verilən malların gömrük rəsmiləşdirilməsi zamanı.

Sual: Mallar və nəqliyyat vasitələri hansı şərtlərdə müvəqqəti saxlanca verilir?

Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların buraxılışına qədər;

Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların buraxılışına qədər və ya seçilmiş gömrük rejiminə verilənədək;

Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların seçilmiş gömrük rejiminə verilənədək, gömrük nəzarəti altında;

Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların seçilmiş gömrük rejiminə verilənədək;

Azərbaycan Respublikasının gömrük orqanına təqdim edildiyi andan onların buraxılışına qədər və ya seçilmiş gömrük rejiminə verilənədək, gömrük nəzarəti altında.

Sual: Müvəqqəti saxlanc harada həyata keçirilir?

Xüsusi olaraq ayrılmış və hazırlanmış binalarda və ya başqa yerlərdə;

Xüsusi olaraq ayrılmış və hazırlanmış binalarda;

Azərbaycan Respublikasının gömrük ərazisində;

Azərbaycan Respublikasının gömrük orqanlarının ərazisində;

Sərbəst anbarlarda.

Sual: Müvəqqəti saxlanc anbarını kim təsis edə bilər?

Azərbaycan Respublikasının gömrük orqanları;

Azərbaycan şəxsləri;

Azərbaycan Respublikasının gömrük orqanları və Azərbaycan şəxsləri;

Azərbaycan Respublikasının gömrük orqanlarının məsuliyyətli şəxsləri;

Azərbaycan Respublikasının gömrük orqanları, Azərbaycan və xarici hüquqi və fiziki şəxsləri.

Sual: Ümumi halda müvəqqəti saxlanc anbarında malların və nəqliyyat vasitələrinin saxlanılmasının maksimum müddəti nə qədərdir?

1 ay;

2 ay;

6 ay;

1 il;

2 il.

Sual: Azərbaycan Respublikasında gömrük brokeri kim ola bilər? Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) icazə almış hüquqi şəxs olan müəssisələr;

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) icazə almış fiziki şəxslər;

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) lisenziya almış fiziki şəxslər;

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) lisenziya almış hüquqi şəxs olan müəssisələr;

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) lisenziya almış fiziki və ya hüquqi şəxslər.

Sual: Gömrük brokerinin hüquqları:

Təmsil etdiyi şəxsin tapşırığı ilə və öz hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarını yerinə yetirmək;

Təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına onun adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarını yerinə yetirmək;

Təmsil etdiyi şəxsin tapşırığı ilə və öz hesabına onun adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarını yerinə yetirmək;

Təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarını yerinə yetirmək;

Təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına öz adından gömrük rəsmiləşdirilməsi üzrə hər cür əməliyyat aparmaq.

Sual: Gömrük brokerinin vəzifələri və məsuliyyəti:

Gömrük nəzarəti və gömrük rəsmiləşdirmələri həyata keçirilərkən mal sahibi ilə bağladığı müqavilədən irəli gələn vəzifələri yerinə yetirir və həmin müqavilə çərçivəsində məsuliyyət daşıyır;

Gömrük nəzarəti və gömrük rəsmiləşdirmələri həyata keçirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən müstəqil olaraq malları keçirən şəxs kimi bütün vəzifələri yerinə yetirir və həmin şəxs kimi tam məsuliyyət daşıyır;

Gömrük nəzarəti həyata keçirilərkən mal sahibi ilə bağladığı müqavilədən irəli gələn vəzifələri yerinə yetirir və həmin müqavilə çərçivəsində məsuliyyət daşıyır;

Gömrük nəzarəti həyata keçirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən müstəqil olaraq malları keçirən şəxs kimi bütün vəzifələri yerinə yetirir və həmin şəxs kimi tam məsuliyyət daşıyır;

Gömrük rəsmiləşdirmələri həyata keçirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən müstəqil olaraq malları keçirən şəxs kimi bütün vəzifələri yerinə yetirir və həmin şəxs kimi tam məsuliyyət daşıyır.

Sual: Gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququnu kimlər ala bilər?

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) ixtisas attestatı almış mütəxəssislər;

Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işə götürülmüş Azərbaycan Respublikasının istənilən vətəndaşı;

Müvafiq ali təhsil almış mütəxəssislər;

Azərbaycan Respublikasının gömrük orqanlarında işləyən mütəxəssislər;

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) lisenziya almış mütəxəssislər.

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə daşıyıcı kimdir?

Faktiki olaraq malları keçirən şəxs;

Nəqliyyat vasitələrinin istifadəsi üçün məsul olan şəxs;

Faktiki olaraq malları keçirən şəxs və ya nəqliyyat vasitələrinin istifadəsi üçün məsul olan şəxs;

Keçirilən malların faktiki sahibi;

Gömrük rəsmiləşdirmələrini həyata keçirən gömrük brokeri.

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə kimlər gömrük daşıyıcısı ola bilər?

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətindən gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün lisenziya almış hüquqi şəxs olan müəssisələr;

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs olan müəssisələr;

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətindən gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün icazə almış hüquqi şəxs olan müəssisələr;

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətindən gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün lisenziya almış hüquqi şəxs olan müəssisələr;

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyətindən gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün icazə almış hüquqi şəxs olan müəssisələr.

Sual: Mallar və nəqliyyat vasitələri hansı hallarda bəyan edilir? Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən;

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən və ya aid olduğu gömrük rejimi dəyişdirilən hallarda;

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən və ya Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda;

Aid olduğu gömrük rejimi dəyişdirilən, və ya Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda;

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən və ya aid olduğu gömrük rejimi dəyişdirilən, habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda.

Sual: Deklarant kimdir?

Faktiki olaraq malları keçirən şəxs;

Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanından (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) icazə almış hüquqi şəxs olan müəssisə;

Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən şəxs;

Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən şəxs və ya təmsil etdiyi şəxsin tapşırığı ilə bu funksiyaları yerinə yetirən gömrük brokeri;

Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən gömrük brokeri.

Sual: Mallar və dəniz, çay və hava gəmiləri istisna edilməklə, nəqliyyat vasitələri harada və kimə bəyan edilir?

Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi yerdə Azərbaycan Respublikası gömrük orqanına;

Gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikası gömrük orqanına;

Azərbaycan Respublikasının gömrük ərazisində istənilən gömrük orqanına;

Gömrük anbarlarında anbar sahibinə;

Gəldikləri və ya yola düşdükləri limanlarda yerləşən gömrük orqanına.

Sual: Dəniz, çay və hava gəmiləri harada və kimə bəyan edilir? Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi yerdə Azərbaycan Respublikası gömrük orqanına;

Gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikası gömrük orqanına;

Azərbaycan Respublikasının gömrük ərazisində istənilən gömrük orqanına;

Gömrük anbarlarında anbar sahibinə;

Gəldikləri və ya yola düşdükləri limanlarda yerləşən gömrük orqanına.

Sual: Gömrük tarifi hansı iqtisadi funksiyaları daşıyır?

Dünya iqtisadi siteminə daha səmərəli integrasiya;

Yerli istehsalın stimullaşdırılması;

Rəqabət mühitinin təmin olunması və təbii inhisarlara nəzarət;

Gəlirlərin və resursların bölgüsünün optimallaşdırılması;

Proteksionist və fiskal.

Sual: Dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən hissəsinin dövlət xəzinəsinə cəlb etmək məqsədi ilə həyata keçirilən tədbirlərin məcmusu necə adlanır? Fritreydizm;

Proteksionist siyasət;

Fiskal siyasət.

Merkantilizm;

Kommunizm.

Sual: Xarici iqtisadi fəaliyyətin dövlət tənzimləməsi hansı məqsədlərlə həyata keçirilir?

Dövlət təhlükəsizliyinin təmin olunması;

Ölkənin təhlükəsizliyinin təmin olunması və milli maraqların qorunması;

Dünya iqtisadi siteminə daha səmərəli integrasiya;

Yerli istehsalın stimullaşdırılması;

Dünya iqtisadi siteminə daha səmərəli integrasiya və yerli istehsalın stimullaşdırılması.

Sual: Sadalananlardan hansı xarici iqtisadi fəaliyyətin dövlət tənzimləməsi metodu deyil:

İqtisadi;

İnzibati;

Siyasi;

Tarif;

Geyri-tarif;

Sual: Azərbaycan Respublikası Gömrük Tarifi Hhaqqında Qanunun4-cü maddəsinə görə, Azərbaycan Respublikasında gömrük rüsumlarının hesablanması hansı üsullarla həyata keçirilir?

Advalor və spesifik;

Advalor, spesifik və kombinə;

Majoritar və proporsional;

Advalor, proporsional və kombinə;

Proporsional və spesifik.

Sual: Advalor üsulla gömrük rüsumunun qiyməti necə hesablanır? **Müəyyən olunmuş faizlə, malın gömrük dəyərindən;**

Müəyyən olunmuş rüsum dərəcəsi ilə, malın miqdarından;

Faizlə və dərəcə ilə hesablanmış rüsumlardan kəmiyyətcə daha böyüyü tətbiq olunur;

Müəyyən olunmuş faizlə, malın miqdarından;

Müəyyən olunmuş faizlə, malın faktura dəyərindən.

Sual: Əgər: G_{Ra} - advalor üsulla hesablanan gömrük rüsumunun qiyməti, G_D – malın gömrük dəyəri, G_{RF} – gömrük rüsumunun faizi olarsa, gömrük rüsumunun qiyməti hansı düsturla hesablanır?

$$G_{Ra} = G_D \times G_{RF} : 100;$$

$$G_{Da} = G_D : G_{RF} \times 100;$$

$$G_{Da} = G_D \times 100 : G_{RF};$$

$$G_{Da} = G_{RF} \times 100 : G_D;$$

$$G_{Da} = G_{RF} : G_D \times 100.$$

Sual: Spesifik üsulla gömrük rüsumunun qiyməti necə hesablanır? Müəyyən olunmuş faizlə, malın gömrük dəyərindən;

Müəyyən olunmuş rüsum dərəcəsi ilə, malın miqdarından;

Faizlə və dərəcə ilə hesablanmış rüsumlardan kəmiyyətcə daha böyüyü tətbiq olunur;

Müəyyən olunmuş faizlə, malın miqdarından;

Müəyyən olunmuş faizlə, malın faktura dəyərindən.

Sual: Əgər: GRs - spesifik üsulla hesablanan gömrük rüsumunun qiyməti, MM – malın miqdar ölçüsü, GRD – gömrük rüsumunun dərəcəsi olarsa, gömrük rüsumunun qiyməti hansı düsturla hesablanır?

$$GRs = GD \times GRF : 100;$$

$$GDs = MM \times GRD ;$$

$$GDs = MM : GRD;$$

$$GDs = MM \times GRD : Mm/e \times Mv/m;$$

$$GDs = MM : GRD \times Mm/e \times Mv/m.$$

Sual: Kombinə üsulla gömrük rüsumunun qiyməti necə hesablanır? Müəyyən olunmuş faizlə, malın gömrük dəyərindən;

Müəyyən olunmuş rüsum dərəcəsi ilə, malın miqdarından;

Advalor və spesifik üsulla hesablanmış rüsumlardan kəmiyyətcə daha böyüyü tətbiq olunur;

Müəyyən olunmuş faizlə, malın miqdarından;

Müəyyən olunmuş faizlə, malın faktura dəyərindən.

Sual: Gömrük Tarifi Haqqında Qanunun 5-ci maddəsinə görə, mövsüm rüsumları nədir?

Bəzi malların ixracına mövsümə görə, müddəti 6 aydan çox olmayaraq tətbiq olunan rüsumlar;

Bəzi malların idxalına və ya ixracına mövsümə görə tətbiq olunan rüsumlar;

Bəzi malların idxalına mövsümə görə, müddəti 6 aydan çox olmayaraq tətbiq olunan rüsumlar;

Bəzi malların idxalına və ya ixracına mövsümə görə, müddəti 6 aydan çox olmayaraq tətbiq olunan rüsumlar;

Bəzi malların idxalına mövsümə görə tətbiq olunan rüsumlar

Sual: Gömrük Tarifi Haqqında Qanunun 6-cə maddəsinə görə, xüsusi növ rüsumlar hansılardır?

Xüsusi rüsumlar, ümumi rüsumlar, mövsüm rüsumları;

Xüsusi rüsumlar, ümumi rüsumlar, antidempinq rüsumları, kompensasiya rüsumları;

Antidempinq rüsumları, kompensasiya rüsumları, ümumi rüsumlar;

Antidempinq rüsumları, kompensasiya rüsumları, mövsüm rüsumları;

Xüsusi rüsumlar, antidempinq rüsumları, kompensasiya rüsumları.

Sual: Xüsusi rüsumlar nədir?

İdxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;

Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi tətbiq olunan rüsumlar;

Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətinə cavab tədbiri kimi və ya idxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar

Xarici olkələrdə dövlət subsidiyasının köməyi ilə istehsal olunmuş malların idxal olunduğu hallarda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;

İdxal olunan malların qiymətləri ölkənin gömrük ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu ölkədəki real dəyərindən aşağı olduğu halda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar.

Sual: Antidempinq rüsumları nədir?

İdxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;

Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi tətbiq olunan rüsumlar;

Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətinə cavab tədbiri kimi və ya idxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;

Xarici ölkələrdə dövlət subsidiyasının köməyi ilə istehsal olunmuş malların idxal olunduğu hallarda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;

İdxal olunan malların qiymətləri ölkənin gömrük ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu ölkədəki real dəyərindən aşağı olduğu halda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar.

Sual: Kompensasiya rüsumları nədir?

İdxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;

Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi tətbiq olunan rüsumlar;

Digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətinə cavab tədbiri kimi və ya idxal malları yerli istehsalçılara ziyan vura biləcək şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;

Xarici ölkələrdə dövlət subsidiyasının köməyi ilə istehsal olunmuş malların idxal olunduğu hallarda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar;

İdxal olunan malların qiymətləri ölkənin gömrük ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu ölkədəki real dəyərindən aşağı olduğu halda və bu mallar yerli istehsalçılara ziyan vuracaq şərtlərlə gətirildikdə tətbiq olunan rüsumlar.

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 107-ci maddəsinə görə fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədi üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının Gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada keçirilməsi şərtlərini kim müəyyən edir?

Azərbaycan Respublikası Nazirlər Kabineti;

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;

Azərbaycan Respublikası Nazirlər Kabineti və öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;

Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırmaqla.

Sual: Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədi üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada keçirilməsində tətbiq olunan miqdar və dəyər məhdudiyyətlərini kim müəyyən edir?

Azərbaycan Respublikası Nazirlər Kabineti;

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;

Azərbaycan Respublikası Nazirlər Kabineti və öz səlahiyyətləri daxilində
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;

Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası
Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;

**Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan
Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırmaqla.**

Sual: Özləri ilə birlikdə gömrük ödənişləri ödəmədən Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirmək və ya gömrük ərazisindən aparmaq üçün fiziki
şəxslərin mallarına hansı miqdar məhdudiyyətləri qoyulur?

Dəyəri 200 ABŞ dolları və çəkisi 20 kg;

Dəyəri 1 000 ABŞ dolları və çəkisi 50 kg;

Dəyəri 1 000 ABŞ dolları və çəkisi 35 kg;

Dəyəri 5 000 ABŞ dolları və çəkisi 50 kg;

Dəyəri 10 000 ABŞ dolları və çəkisi 50 kg.

Sual: Beynəlxalq poçt göndərişləri vasitəsi ilə gömrük ödənişləri ödəmədən
Azərbaycan Respublikasının gömrük ərazisinə gətirmək və ya gömrük ərazisindən
aparmaq üçün fiziki şəxslərin mallarına hansı miqdar məhdudiyyətləri qoyulur?

Dəyəri 200 ABŞ dolları və çəkisi 20 kg;

Dəyəri 1 000 ABŞ dolları və çəkisi 50 kg;

Dəyəri 1 000 ABŞ dolları və çəkisi 35 kg;

Dəyəri 5 000 ABŞ dolları və çəkisi 50 kg;

Dəyəri 10 000 ABŞ dolları və çəkisi 50 kg.

Sual: İki ildən çox xarici ölkədə yaşamış, daimi yaşayış məqsədi ilə Azərbaycan Respublikasına köçüb gələn və ya Azərbaycan Respublikasından köçüb gedən fiziki şəxslərə, özü gömrük sərhədindən keçərkən, müşaiyət olunan və ya müşaiyət olunmayan baqajda, gömrük ödənişləri ödəmədən hansı miqdarada zəruri məişət əşyaları keçirməyə icazə verilir?

Dəyəri 1 000 ABŞ dolları;

Dəyəri 5 000 ABŞ dolları;

Dəyəri 10 000 ABŞ dolları;

Dəyəri 20 000 ABŞ dolları;

Dəyəri 30 000 ABŞ dolları.

Sual: Azərbaycanda daimi yaşayan, bir ildən çox xarici ölkədə yaşamış fiziki şəxslər Azərbaycan Respublikasına gələrkən, müşaiyət olunan və ya müşaiyət olunmayan baqajda, gömrük ödənişləri ödəmədən hansı miqdarada zəruri məişət əşyaları keçirə bilərlər?

Dəyəri 1 000 ABŞ dolları;

Dəyəri 5 000 ABŞ dolları;

Dəyəri 10 000 ABŞ dolları;

Dəyəri 20 000 ABŞ dolları;

Dəyəri 30 000 ABŞ dolları.

Sual: Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən sadələşdirilmiş və güzəştli qaydada ov silahları və onların sursatları: Keçirilə bilməz;

Bəyan olunmaqla keçirilə bilər;

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər.

Sual: Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən sadələşdirilmiş və güzəştli qaydada heyvanlar, baytarlıq təbabətində tətbiq olunan dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları, bitkilər, heyvan və bitki mənşəli xammal:

Keçirilə bilməz;

Bəyan olunmaqla keçirilə bilər;

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;

Azərbaycan Respublikasının baytarlıq orqanları və bitkilərin karantini üzrə müvafiq dövlət orqanlarının icazəsi olduqda keçirilə bilər.

Sual: Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən sadələşdirilmiş və güzəştli qaydada dərman vasitələri:

Keçirilə bilməz;

Yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda keçirilə bilər;

Bəyan olunmaqla keçirilə bilər;

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin vermiş olduğu icazəni təqdim etməklə keçirilə bilər;

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin icazəsi olduqda keçirilə bilər.

Sual: Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər sadələşdirilmiş və güzəştli qaydada və gömrük ödənişləri ödəmədən nə qədər alqohollu içki keçirə bilərlər?

0,5 litr;

1 litr;

2 litr;

3 litr;

5 litr.

Sual: Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər sadələşdirilmiş və güzəştli qaydada və gömrük ödənişləri ödəmədən nə qədər siqaret keçirə bilərlər?

20 ədəd;

200 ədəd;

1 blok;

2 blok;

3 blok.

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə gömrük ödənişləri nədir?

Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlər;

Alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;

Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər və gömrük yığımları;

Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan və alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;

Müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə görə alınan dövlət rüsumu, haqqlar və digər ödənişlər.

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə gömrük rüsumları nədir?

Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlər;

Alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;

Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər və gömrük yığımları;

Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan və alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;

Müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə görə alınan dövlət rüsumu, haqqlar və digər ödənişlər.

Sual: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə görə vergilər nədir?

Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişlər;

Alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;

Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər və gömrük yığımları;

Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə malların idxalı və ixracı zamanı alınan və alınması Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş icbari ödənişlər;

Müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, hüquqi və fiziki şəxslərə gömrük fəaliyyəti üçün lisenziyaların verilməsinə görə alınan dövlət rüsumu, haqqlar və digər ödənişlər.

Sual: Gömrük rəsmiləşdirilmələri üçün malların təsnifatı necə adlanır?
İqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN);

Xarici

Gömrük tarifləri məcəlləsi

Gömrük statistikasi;

Tariflər və Ticarət Barədə Baş Saziş (GATT);

Azərbaycan Respublikası Gömrük Məcəlləsi (AR GM).

Sual: Faktura dəyəri nədir?

Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək, habelə qarşılıqlı mal göndərişi ilə kompensasiya olunan dəyərdir;

Faktura dəyərinə malın gömrük rəsmiləşdirmələri aparan orqanına gətirilməsi zamanı çəkilən xərclərin (nəqliyyat, sığorta və s.) əlavə olunması nəticəsində alınan dəyərdir;

Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş dəyəridir;

Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək dəyəridir;

Faktura dəyərinə malın gömrük rəsmiləşdirmələri aparan orqanına gətirilməsi zamanı çəkilən xərclərin (nəqliyyat, sığorta və s.), eləcə də vergi və rüsumların əlavə olunması nəticəsində alınan dəyərdir.

Sual: Gömrük dəyəri nədir?

Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək, habelə qarşılıqlı mal göndərişi ilə kompensasiya olunan dəyərdir;

Faktura dəyərinə malın gömrük rəsmiləşdirmələri aparan orqanına gətirilməsi zamanı çəkilən xərclərin (nəqliyyat, sığorta və s.) əlavə olunması nəticəsində alınan dəyərdir;

Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş dəyəridir;

Ödənişli əsasda xarici ticarət əməliyyatının şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək dəyəridir;

Faktura dəyərinə malın gömrük rəsmiləşdirmələri aparan orqanına gətirilməsi zamanı çəkilən xərclərin (nəqliyyat, sığorta və s.), eləcə də vergi və rüsumların əlavə olunması nəticəsində alınan dəyərdir.

Sual: Beynəlxalq Yük Daşımaları (BYD, TIR) konvensiyası neçənci ildə imzalanmışdır?

1933;

1948;

1975;

1982;

1998.

Sual: Azərbaycan Respublikası TIR (BYD) konvensiyasına neçənci ildə qoşulmuşdur?

1933;

1948

1975

1982

1998

Sual: TIR proseduralarına əməl olunmaqla daşınan mallar tranzit gömrükxanalarında azad edirlər:

İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, mallar üçün pul vəsaitinin depozitə qoyulmasından, BYD kitabçalarının (TIR kornet) rəsmiləşdirilməsi üçün yığımlardan, bir qayda olaraq, gömrük müayinəsindən;

İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, mallar üçün pul vəsaitinin depozitə qoyulmasından, BYD kitabçalarının (TIR kornet) rəsmiləşdirilməsi üçün yığımlardan, gömrük müayinəsindən;

İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, mallar üçün pul vəsaitinin depozitə qoyulmasından, BYD kitabçalarının (TIR kornet) rəsmiləşdirilməsi üçün yığımlardan;

İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, BYD kitabçalarının (TIR kornet) rəsmiləşdirilməsi üçün yığımlardan;

İdxal və ya ixrac rüsum və vergilərinin ödənilməsindən, mallar üçün pul vəsaitinin depozitə qoyulmasından, bir qayda olaraq, gömrük müayinəsindən.

Sual: Əgər, ΘDV – tutulan əlavə dəyər vergisinin miqdarı, GD – malın gömrük dəyəri, R – idxal/ixrac rüsumu, ΘDVF – ayrı-ayrı mallara qanunla tətbiq olunan ΘDV -nin faizlə göstərilən tutarıdırsa, gömrük rəsmiləşdirilmələri zamanı aksizsiz mallara əlavə dəyər vergisi necə hesablanır?

$$\Theta DV = (GD + R) \times \Theta DVF.$$

$$\Theta DV = GD + R : \Theta DVF$$

$$\Theta DV = (GD + R) \times \Theta DVF : 100.$$

$$\Theta DV = GD \times \Theta DVF : 100 + R.$$

$$\Theta DV = (GD + R) : \Theta DVF \times 100.$$

Sual: Azərbaycan Respublikasının qanunvericiliyinə görə hansı mallar aksizli mallar qrupuna aid edirlər?

- içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri; - tütün məmulatları;

- içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri; - tütün məmulatları;- neft məhsulları;

- içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri; - tütün məmulatları;- neft məhsulları;- minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla);

- içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri; - tütün məmulatları;- neft məhsulları;- minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla); - istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr.

- içməli spirt və spirtli içkilərin bütün növləri; - tütün məmulatları;- neft məhsulları;- minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla); - istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr.

Sual: Azərbaycan Respublikasına idxal olunan denaturasiya olunmamış etil spirti və səməni pivəsinə aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

hər litrinə 0,5 ABŞ dolları.

hər litrinə 0,5 Manat.

hər litrinə 1 ABŞ dolları.

hər litrinə 1 Avro.

hər litrinə 0,8ABŞ dolları.

Sual: Azərbaycan Respublikasına idxal olunan təbii üzüm şərabları və vermutlara aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

hər litrinə 1 ABŞ dolları.

hər litrinə 2,5 ABŞ dolları.

hər litrinə 5 ABŞ dolları .

hər litrinə 6 ABŞ dolları.

hər litrinə 5 Manat.

Sual: Azərbaycan Respublikasına idxal olunan viski, rom, taffiya, cin, araq (vodka), likörə aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

hər litrinə 6 ABŞ dolları.

hər litrinə 0,5 Manat.

hər litrinə 5 Manat.

hər litrinə 5 Avro.

hər litrinə 8 Avro.

Sual: Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə mühərrikin həcmi 2000 kub santimetrədək olduqda aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,1 manat.

Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,15 manat.

Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,2 manat.

Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,25 manat.

Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,3 manat.

Sual: Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə mühərrikin həcmi 3000 kub santimetrədək olduqda aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

Mühərrikin həcmnin hər kub santimetrinə görə — 1 manat.

100 manat + mühərrikin həcmnin 2001 — 3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 1 manat.

300 manat + mühərrikin həcmnin 2001 — 3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 1 manat.

300 manat + mühərrikin həcmnin 2001 — 3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.

1 300 manat + mühərrikin həcmnin 2001 — 3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.

Sual: Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə mühərrikin həcmi 4000 kub santimetrədək olduqda aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

Mühərrikin həcmnin hər kub santimetrinə görə — 2 manat.

300 manat + mühərrikin həcmnin 2001 — 3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 1 manat.

300 manat + mühərrikin həcmnin 2001 — 3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.

1300 manat + mühərrikin həcmnin 3001 —4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.

1 300 manat + mühərrikin həcmnin 2001 —4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.

Sual: Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinə mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

Mühərrikin həcmnin hər kub santimetrinə görə — 4 manat.

1300 manat + mühərrikin həcmnin 3001 —4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə — 2 manat.

1 300 manat + mühərrikin həcmnin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə — 3 manat.

3 300 manat + mühərrikin həcmnin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə — 3 manat.

3 300 manat + mühərrikin həcmnin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə — 4 manat.

Sual: Azərbaycan Respublikasına idxal olunan istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aşağıdakı aksiz dərəcəsi tətbiq edilir:

Gömrük dəyərindən - 12,5 %.

Gömrük dəyərindən 15%.

Mühərrikin həcmnin hər kub santimetrinə görə — 0,5 manat.

3 300 manat + mühərrikin həcmnin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub santimetrə görə — 3 manat.

Mühərrikin həcmnin hər kub santimetrinə görə — 1 manat.

Sual: Əgər, ƏDV – tutulan əlavə dəyər vergisinin miqdarı, GD – malın gömrük dəyəri, R – idxal/ixrac rüsumu, A – aksiz miqdarı, ƏDVF – ayrı-ayrı mallara qanunla tətbiq olunan ƏDV-nin faizlə göstərilən tutarıdırsa, gömrük rəsmiləşdirilmələri zamanı aksizli mallara əlavə dəyər vergisi necə hesablanır?

$$\text{ƏDV} = (\text{GD} + \text{R} + \text{A}) \times \text{ƏDVF}.$$

$$\text{ƏDV} = \text{GD} + \text{R} + \text{A} : \text{ƏDVF}$$

$$\text{ƏDV} = (\text{GD} + \text{R} + \text{A}) \times \text{ƏDVF} : 100.$$

$$\text{ƏDV} = \text{GD} \times \text{ƏDVF} : 100 + \text{R} + \text{A}.$$

$$\text{ƏDV} = (\text{GD} + \text{R} + \text{A}) : \text{ƏDVF} \times 100.$$

Sual: Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarı ilə siyahısı təsdiq olunmuş, idxal gömrük rüsumlarından azad olunan mallar hansı qruplara aiddir?

-Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar;-Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar;-Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.

-Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasına gətirilən elmi cihazlar və avadanlıqlar; - Digər mallar.

-Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasına gətirilmiş elmi cihazlar və avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.

-Lizinq müqaviləsinin obyektı olan əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicisi sənədi əsasında gətirilmiş elmi cihazlar və

avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.

-Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicı sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.

Sual: Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarı ilə siyahısı təsdiq olunmuş, idxal zamanı ƏDV-dən azad olunan mallar hansı qruplara aiddir? -
Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; - Digər mallar.

-Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicı sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar;

-Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicı sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; - Digər mallar.

-Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicı sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; - Digər mallar.

-Lizinq müqaviləsinin obyektı olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid daşınar əşyalar; -Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedicı sənədi əsasında gətirilmiş elmi cihazlar və avadanlıqlar; -Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal olunan mallar.

Sual: Azərbaycan Respublikasının gömrük tarifi nədir?

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş vergi və gömrük rüsumu dərəcələrinin məcmusudur.

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur.

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən gömrük rüsumu dərəcələrinin məcmusudur.

Advalor qaydada hesablanmış gömrük rüsumunun məbləğidir.

Spesifik qaydada hesablanmış gömrük rüsumunun məbləğidir.

Sual: İdxal və ixrac gömrük rüsumlarının dərəcələrini kim təyin edir?

Gömrük nəzarətin həyata keçirən gömrək orqanı.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi.

Azərbaycan Respublikasının Nazirlər Kabineti.

Azərbaycan Respublikasının Prezidenti.

Azərbaycan Respublikasının Milli Məclisi.

Sual: "İnkoterms" nədir?

Beynəlxalq ticarətdə malların gömdərilmə şərtlərini izah edən terminlər sistemi;

Beynəlxalq ticarətdə satıcının ümumiləşdirilmiş adı;

Beynəlxalq ticarətdə alıcının ümumiləşdirilmiş adı;

Beynəlxalq ticarətdə tətbiq olunan sığorta sistemi;

Beynəlxalq ticarətdə tətbiq olunan ödəmə sistemi;

Sual: EXW şərtinə görə malın dəyərinin təyin olunma məntəqəsi haradır? **Öz anbarında;**

Daşıyıcının yanında sərbəst;

Gəmi bortunda sərbəst;

Alicının ünvanında (dəyər, sığorta və fraxt);

Sərhədə qədər daşıyaraq.

Sual: FCA şərtinə görə malın dəyərinin təyin olunma məntəqəsi haradır? **Öz anbarında;**

Daşıyıcının yanında sərbəst;

Gəmi bortunda sərbəst;

Alicının ünvanında (dəyər, sığorta və fraxt);

Sərhədə qədər daşıyaraq.

Sual: FOB şərtinə görə malın dəyərinin təyin olunma məntəqəsi haradır? **Öz anbarında;**

Daşıyıcının yanında sərbəst;

Gəmi bortunda sərbəst;

Alicının ünvanında (dəyər, sığorta və fraxt);

Sərhədə qədər daşıyaraq.

Sual: CİF şərtinə görə malın dəyərinin təyin olunma məntəqəsi haradır? Öz anbarında;

Daşıyıcının yanında sərbəst;

Gəmi bortunda sərbəst;

Alicının ünvanında (dəyər, sığorta və fraxt);

Sərhədə qədər daşıyaraq.

Sual: Malların gömrük dəyəri hansı məqsədlə hesablanır?

Gömrük ödənişlərini hesablamaq.

Gömrük ödənişlərini hesablanmaq, başqa gömrük məqsədləri üçün malların dəyərini müəyyən etmək.

Gömrük ödənişlərini hesablamaq, başqa gömrük məqsədləri üçün malların dəyərini müəyyən etmək, o cümlədən cərimələrin tutulması və gömrük qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq məsuliyyət tətbiq etmək.

Gömrük statistikasını aparmaq.

Gömrük ödənişlərini hesablamaq, başqa gömrük məqsədləri üçün malların dəyərini müəyyən etmək, o cümlədən cərimələrin tutulması və gömrük qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq məsuliyyət tətbiq etmək və gömrük statistikasını aparmaq.

Sual: Malların gömrük dəyərini kim və nə zaman hesablayır? Bəyannamə verən şəxs (deklarant) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən müəyyən edilir.

Bəyannamə verən şəxs (deklarant) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilərkən müəyyən edilir.

Gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilərkən müəyyən edilir.

Gömrük orqanları tərəfindən tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən müəyyən edilir.

Bəyannamə verən şəxs (deklarant) tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılarkən müəyyən edilir

Sual: Azərbaycan Respublikasının “Gömrük Tarifi haqqında” Qanununun müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyəri hansı üsullarla müəyyən edilir?

1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə;

1) dəyərin çıxılması üsulu ilə; 2) dəyərin toplanması üsulu ilə; 3) ehtiyat üsulu ilə.

1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə; 4) dəyərin çıxılması üsulu ilə;

1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə; 4) dəyərin çıxılması üsulu ilə; 5) dəyərin toplanması üsulu ilə;

1) gətirilən malların sövdələşmə qiyməti ilə; 2) eyni malların sövdələşmə qiyməti ilə; 3) eynicinsli malların sövdələşmə qiyməti ilə; 4) dəyərin çıxılması üsulu ilə; 5) dəyərin toplanması üsulu ilə; 6) ehtiyat üsulu ilə.

Sual: Gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hansıdır? **Gətirilən malların sövdələşmə qiyməti ilə.**

Eyni malların sövdələşmə qiyməti ilə.

Eynicinsli malların sövdələşmə qiyməti ilə.

Dəyərin çıxılması.

Dəyərin toplanması.

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üsullarından hansı ardıcılıqla istifadə olunur?

Hər biri ardıcıl olaraq tətbiq edilir.

Benefisiarla gömrük orqanının səlahiyyətli nümayəndəsi arasında razılaşma yolu ilə istənilən üsul tətbiq edilir.

Dəyərin toplanması, dəyərin çıxılması, malların sövdələşmə qiyməti ilə.

Hər bir sonrakı üsulun tətbiqi gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda həyata keçirilir.

Eyni malların sövdələşmə qiyməti ilə, dəyərin toplanması və dəyərin çıxılması üsulu ilə.

Sual: Gətirilən malların gömrük dəyərinin “sövdələşmə qiyməti ilə müəyyən edilməsi üsulu” nədir?

Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komisiyon xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənə əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üçün “eyni malların sövdələşmə qiyməti üsulu” nədir?

Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri

yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komisiyon xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənə əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üçün “eynicinsli malların sövdələşmə qiyməti üsulu” nədir?

Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənsə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komisiyon xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma,

yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənin əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üçün “dəyərin çıxılması üsulu” nədir?

Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komissiya xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənin əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üçün “dəyərin toplanması üsulu” nədir?

Malların gömrük dəyəri hesablanarkən, gətirilən mal üçün Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiyməti əsas götürülür.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komissiya xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edən əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.

Sual: Gömrük dəyərinin müəyyən edilməsi üçün “ehtiyat üsul” nədir?

Gömrük dəyəri, “Gömrük Tarifi haqqında” Qanunun 18—22-ci maddələrində göstərilən üsulların ardıcıl tətbiqi nəticəsində deklarant tərəfindən müəyyən edilə bilmərsə və ya gömrük orqanları gömrük dəyərinin müəyyən edilməsində bu üsullardan istifadə oluna bilməməsini

əsaslandırılırsa, malların gömrük dəyərinin beynəlxalq təcrübəyə əsasən müqayisələr yolu ilə müəyyən edilən qiyməti.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən maldan fiziki xüsusiyyətlərinə, keyfiyyətinə, malın mənşə ölkəsinə və istehsalçısına görə fərqlənməyən digər malların sövdələşmə qiyməti əsas götürülür.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün gətirilən mallarla bütün xüsusiyyətlərinə görə eyni olmasa da, qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən və kommersiya baxımından bir-birini əvəz edə bilən digər malların sövdələşmə qiyməti əsas götürülür.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası ərazisində qiymətləndirilən eyni və eynicinsli malların ən böyük partiyasının mal vahidinin qiymətindən komisiyon xərclərinin, idxal gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin, Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya sərf olunan xərclərin çıxılması ilə müəyyən olunur.

Malın gömrük dəyərinin müəyyən edilməsi üçün malın istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri və materiallarının dəyərinin, ixrac edənə əldə etdiyi mənfəətin, ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclərin toplanması yolu ilə hesablanmış qiyməti.

Sual: Malın mənşə ölkəsi nədir?

Malın tamamilə həmin ölkədə istehsal olunduğu ölkə.

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə.

Malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya yenidən emala məruz qaldığı ölkə.

Malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə.

Malın ixrac olunduğu ölkə.

Sual: Müəyyən ölkədə tam istehsal olunmuş mallar hansılardır?

1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar.

1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar; 4. Həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar; 5. Orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları.

1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar; 4. Həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar; 5. Orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları; 6. Dünya okeanında həmin ölkənin gəmiləri ilə və ya onun icarəyə (fraxta) götürdüyü gəmilərlə ovlanmış və istehsal edilmiş dəniz vətəgəsi məhsulları; 7. Həmin ölkədəki istehsalın və başqa əməliyyatların nəticəsi olan təkrar xammal və tullantılar.

1. Onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa); 2. Onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları; 3. Orada doğulub və bəslənilmiş heyvanlar; 4. Həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar; 5. Orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları; 6. Dünya okeanında həmin ölkənin gəmiləri ilə və ya onun icarəyə (fraxta) götürdüyü gəmilərlə ovlanmış və istehsal edilmiş dəniz vətəgəsi məhsulları; 7. Həmin ölkədəki istehsalın və başqa əməliyyatların nəticəsi olan təkrar xammal və tullantılar; 8. Həmin ölkəyə məxsus olan və ya onun icarəyə götürdüyü kosmik gəmilər vasitəsilə

açıq kosmosda alınmış yüksək texnologiya məhsulları; 9. Müstəsna olaraq həmin ölkədə tam istehsal edilmiş məhsullarından istehsal edilmiş mallar.

Onun ərazisində istehsal edilmiş məhsullar;

Sual: Müəyyən bir ölkədə malların kifayət qədər emalının meyarları hansılardır?

Emal nəticəsində Əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi.

Malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən və ya etməyən istehsal-texnoloji əməliyyatların yerinə yetirilməsi.

Advalor pay qaydası — istifadə olunmuş materialların dəyərinin və ya əlavə dəyərin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar malın dəyərinin dəyişməsi.

1. Emal nəticəsində Əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi; 2. Malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən və ya etməyən istehsal-texnoloji əməliyyatların yerinə yetirilməsi;

1. Emal nəticəsində Əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi; 2. Malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən istehsal-texnoloji əməliyyatların yerinə yetirilməsi; 3. Advalor pay qaydası — istifadə olunmuş materialların dəyərinin və ya əlavə dəyərin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar malın dəyərinin dəyişməsi.

Sual: Azərbaycan Respublikasının gömrük ərazisindən mal çıxarılarkən malın mənşə sertifikatını kim və nə zaman verir?

Kontraktlarda, ölkənin qanunvericilik aktlarında və ya Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində nəzərdə tutulmuşsa, müvafiq dövlət orqanı tərəfindən verilir.

İstənilən vaxt, müvafiq dövlət orqanı tərəfindən verilir.

İstənilən vaxt, dövlət gömrük orqanları tərəfindən verilir.

Kontraktlarda nəzərdə tutulmuşsa, müvafiq dövlət orqanı tərəfindən verilir.

Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində nəzərdə tutulmuşsa, müvafiq dövlət orqanı tərəfindən verilir.

Sual: Azərbaycan Respublikasının gömrük ərazisinə mal gətirilərkən hansı hallarda malın mənşəyi haqqında sertifikat təqdim olunmalıdır? Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara.

1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara.

1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara; 3. Azərbaycan Respublikasının həyati mənafeləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuşsa.

1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara; 3. Azərbaycan Respublikasının həyati mənafeləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuşsa; 4. Bəyan edilən məlumatların qeyri-dəqiqliyini təsdiq etmək üçün əsas olduğu hallarda.

1. Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara; 2. Gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara; 3. Azərbaycan Respublikasının həyati mənafeləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuşsa; 4. Bəyan

edilən məlumatların qeyri-dəqiqliyini təsdiq etmək üçün əsas olduğu hallarda; 5. Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində nəzərdə tutulmuşsa.

Sual: Azərbaycan Respublikasının gömrük orqanı malın buraxılmasından nə vaxt imtina edə bilər?

Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;

Malın Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;

Həmin malın Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərə və ya Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;

Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərə və ya Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olarsa;

Kifayət qədər əsas olarsa.

Sual: Mənşəyi dəqiq müəyyən olunmamış mallara hansı gömrük rüsumları tətbiq olunur?

Azərbaycan Respublikasının gömrük tariflərinin maksimum dərəcələri;

Gömrük tarifinin iki misli;

Advalor gömrük rüsumu;

Spesifik gömrük rüsumu;

Kombinə gömrük rüsumu.

Sual: Tarif güzəştləri (tarif preferensiyaları) dedikdə nə başa düşülür?

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması;

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə;

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması;

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması, malın preferensial gətirilməsi üçün tarif kvotaları şəklində verilən güzəştlər;

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azad etmə, rüsum dərəcələrinin aşağı salınması, malın preferensial gətirilməsi və ya çıxarılması üçün tarif kvotaları şəklində verilən güzəştlər.

Sual: Nəqliyyat vasitələrinin istismarı zamanı hansı mallar gömrük rüsumlarından azad edilirlər?

Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onlarn qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat malları;

Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onlarn qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları;

Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları və ərzaq;

Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları və yanacaq;

Nəqliyyat vasitələrinin normal istismarı üçün lazım olan və ya onların qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları, yanacaq və ərzaq.

Sual: Dənizdə balıq ovlayan gəmilərin fəaliyyəti zamanı hansı mallar gömrük rüsumlarından azad edirlər?

Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq və başqa əmlak, habelə həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;

Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları;

Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;

Gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, habelə həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;

Yanacaq, ərzaq və başqa əmlak və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları.

Sual: Gəza və dağıntıların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədi ilə və ya humanitar yardım kimi hansı mallar gömrük rüsumlarından azad edilirlər?

Bu məqsədlərlə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar;

Bu məqsədlərlə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar, o cümlədən məktəblər, məktəbəqədər müəssisələr və müalicə ocaqları üçün pulsuz dərs vəsaitləri;

Məktəblər, məktəbəqədər müəssisələr və müalicə ocaqları üçün pulsuz dərs vəsaitləri;

Məktəblər üçün pulsuz dərs vəsaitləri;

Məktəblər və məktəbəqədər müəssisələr üçün pulsuz dərs vəsaitləri.

Sual: Təmənnasız yardım və xeyriyyə təyinatlı hansı mallar gömrük rüsumlarından azad edilirlər?

Hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar;

Texniki yardım da daxil olmaqla dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar, habelə grant haqqında müqaviləyə və ya qərara əsasən grant kimi alınan pul və (və ya) digər maddi yardımlar;

Texniki yardım da daxil olmaqla dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar;

Dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar;

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar, habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) digər maddi yardımlar.

Sual: Üçüncü ölkələr üçün nəzərdə tutulmuş və Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit rejimi ilə keçən mallar:

Gömrük rüsumlarından azad edilmirlər;

Gömrük rüsumlarından azad edilirlər;

rüsumlarından

Gömrük nəzarəti altında keçərkən gömrük rüsumlarından azad edilirlər;

Gömrük rüsumları güzəştli və sadələşdirilmiş qaydada ödənilir.

Sual: Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan və ya bu əraziyə gətirilən hansı mallar gömrük rüsumlarından azad edilirlər?

Şəxsi istifadə üçün nəzərdə tutulmuş mallar;

İstehsal və kommersiya təyinatı olmayan və yalnız şəxsi istifadə üçün nəzərdə tutulmuş mallar;

İstehsal və kommersiya təyinatı olmayan və yalnız şəxsi istifadə üçün nəzərdə tutulmuş, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq keçirilən mallar;

Şəxsi istifadə üçün nəzərdə tutulmuş, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq keçirilən mallar;

İstehsal və kommersiya təyinatı olan mallar.

Sual: Azərbaycan Respublikasının ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri:

Gömrük rüsumlarından azad edilmirlər;

Gömrük rüsumlarından azad edirlər;

Gömrük rüsumlarından gismən azad edirlər;

Gömrük nəzarəti altında gətirilərkən gömrük rüsumlarından azad edirlər;

Gömrük rüsumları güzəştli və sadələşdirilmiş qaydada ödənilir.

Sual: Ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları hansı hallarda gömrük rüsumlarından azad edirlər?

Yığma komandaların hazırlığı ilə bağlı gətirilərkən;

Komandaların hazırlığı ilə bağlı gətirilərkən;

Komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən gətirilərkən;

Yığma komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən gətirilərkən;

Yığma komandaların hazırlığı və ya yarışların keçirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən gətirilərkən.

Sual: Əməkçi miqrantların hansı mülkiyyəti gömrük rüsumundan azad edilir?

Qazandığı vəsait;

Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları;

Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlər;

Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlər Azərbaycan Respublikasına gətirilərkən;

Qazandığı vəsait və bu vəsaitlə əldə etdiyi məişət avadanlıqları, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlər Azərbaycan Respublikasına gətirilərkən və ya Azərbaycan Respublikasından çıxarılarkən.

Sual: Tarif preferensiyaları nədir?

Mallar üzrə gömrük rüsumlarından azad etmə, gömrük dərəcələrinin aşağı salınması, yaxud preferensial idxal güzəştlərinin məcmusu;

Mallar üzrə gömrük rüsumlarından azad etmə;

Mallar üzrə gömrük rüsumlarından azad etmə, gömrük dərəcələrinin aşağı salınması;

Mallar üzrə gömrük rüsumlarından azad etmə, gömrük dərəcələrinin aşağı salınması, preferensial idxal və ya ixrac üçün kvotalar qoyulması güzəştləri;

Preferensial idxal və ya ixrac üçün kvotalar qoyulması güzəştləri.

Sual: Azərbaycan Respublikasında tarif preferensiyaları mənşəcə hansı mallara tətbiq edilir?

Azərbaycan Respublikası ilə gömrük ittifaqı yaratmış ölkələrə mənsub mallar;

Azərbaycan Respublikası ilə azad ticarət zonası yaratmış ölkələrə mənsub mallar;

Azərbaycan Respublikası ilə gömrük ittifaqı və azad ticarət zonası yaradılmasına dair müqavilə imzalamış dövlətlərə mənsub mallar;

Azərbaycan Respublikasının milli preferensiya sistemindən istifadə edən inkişaf etməkdə olan ölkələrə mənsub mallar;

Azərbaycan Respublikası ilə gömrük ittifaqı və azad ticarət zonası yaratmış və ya bu cür ittifaqın, yaxud zonanın yaradılmasına dair müqavilə imzalamış dövlətlərə və ya Azərbaycan Respublikasının milli preferensiya sistemindən istifadə edən inkişaf etməkdə olan ölkələrə mənsub mallar.

Sual: Gömrük güzəştləri nədir?

Mallar üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması;

Mallar üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması və rüsum dərəcələrinin azaldılması;

Mallar üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması, rüsum dərəcələrinin azaldılması və müstəsna hallarda gömrük rüsumlarından azad etmə;

Rüsum dərəcələrinin azaldılması və gömrük rüsumlarından azad etmə;

Mallar üzrə gömrük rüsumlarından azad etmə.

Sual: Azərbaycan Respublikasının gömrük ərazisi hüdüdlərində gömrük güzəştləri hansı mallara verilir?

Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan, hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən, dövlət ehtiyacları üçün Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan, xarici sərmayənin iştirakı ilə yaradılan müəssisələrin və xarici müəssisələrin nizamnamə fonduna pay şəklində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən müxtəlif növ mallar;

Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan mallar;

Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan, hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən mallar;

Gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarılan, hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən, dövlət ehtiyacları üçün Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan mallar;

Xarici sərmayənin iştirakı ilə yaradılan müəssisələrin və xarici müəssisələrin nizamnamə fonduna pay şəklində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən müxtəlif növ mallar.

Sual: Valyuta nəzarətinin məqsədi nədir?

Beynəlxalq ticarətdə valyuta qanunvericiliyinə riayət olunmasının təmin edilməsi;

Valyuta əməliyyatlarında valyuta qanunvericiliyinə riayət olunmasının təmin edilməsi;

Aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olmasına nəzarət;

Xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanması;

Valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanması.

Sual: Valyuta nəzarətinin əsas istiqamətləri hansılardır?

- aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanması.

- aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanması.

- rezidentlərin dövlət qarşısındakı öhdəliklərinin, həmçinin əldə olunan xarici valyutanın daxili valyuta bazarında satılması öhdəliyinin yerinə yetirilməsinin yoxlanılması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanması.

- aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanması.

- aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğun olması və tələb olunan icazələrin alınması; - valyuta əməliyyatları üzrə hesabatların tam və obyektiv olduğunun yoxlanması.

Sual: İxracatçılar tərəfindən aparılan ixrac əməliyyatlarının hesablaşmalar hissəsinə nəzarəti kim həyata keçirir?

Azərbaycan Respublikasının gömrük orqanları;

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;

Azərbaycan Respublikasının Milli Bankı;

Azərbaycan Respublikasının müvəkkil bankları;

Benefisiar.

Sual: İxrac edilən malların müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarətin mərhələləri aşağıdakılardır:

1. Məlumat-analitik nəzarət 2. Bitkin sənədli nəzarət.

1. İlkin nəzarət 2. Məlumat-analitik nəzarət

1. İlkin nəzarət 2. Bitkin sənədli nəzarət.

1. İlkin nəzarət 2. Məlumat-analitik nəzarət 3. Bitkin sənədli nəzarət.

1. İlkin nəzarət 2. Məlumat-analitik nəzarət 3. Gömrük baxışı 4. Bitkin sənədli nəzarət.

Sual: İlkin nəzarət zamanı hansı əməliyyatlar keçirilir?

- YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət;

- YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi;

- YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi;

- YGB-nin düzgün doldurulmasına və göstərilən məlumatların dəqiqliyinə nəzarət; - həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət;

- həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət; - hesabatların formalaşdırılması və DGK-ya təqdim edilməsi.

Sual: Məlumat - analitik nəzarət zamanı hansı əməliyyatlar keçirilir?

- valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi); - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.

- gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi); - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.

- gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.

- gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi);

- gömrük orqanlarından alınan məlumatların yoxlanılması; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - bank tərəfindən rəsmiləşdirilən uçot kartoçkalarının alınması və istifadəsi (analizi); - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.

Sual: Bitkin sənədli nəzarət zamanı hansı əməliyyatlar keçirilir?

- valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama

- Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi.

- valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi.

- valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi;;
- valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi.

- valyutanın köçürülməsində mümkün ola biləcək çatışmazlıqları fakt üzrə məqsədli yoxlama; - Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi; - valyuta nəzarəti, uçot kartoçkasının doldurulması və əqd üzrə hesablaşmaları aparan müvəkkil banklara göndərilməsi; - valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi.

Sual: İxrac əməliyyatlarına valyuta nəzarəti uçot kartoçkası (UK) nədir? İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə müvəkkil bank tərəfindən tərtib edilən sənəd;

İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə gömrük orqanı tərəfindən tərtib edilən sənəd;

İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə deklarant tərəfindən doldurulan, gömrük orqanı tərəfindən təsdiq edilən sənəd;

İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə müvəkkil bank tərəfindən doldurulan, gömrük orqanı tərəfindən təsdiq edilən sənəd;

İxrac zamanı valyuta nəzarətini təmin etmək məqsədi ilə deklarant tərəfindən doldurulan, müvəkkil bank tərəfindən təsdiq edilən sənəd.

Sual: İxracatçı tərəfindən təqdim valyuta sənədlərinin tamlığı və düzgünlüyünə ilkin nəzarəti kim həyata keçirir?

Gömrük orqanları;

Müvəkkil bank;

Benefisiar;

Gömrük rəsmiləşdirilməsini aparan yük şöbəsi;

Müvəkkil bank və gömrük orqanı.

Sual: Konsiqnasiya yolu ilə ixrac əməliyyatları nəyi nəzərdə tutur? **Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüduqlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;**

Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;

Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;

Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtilə ixracı;

Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.

Sual: Konsiqnasiya yolu ilə ixrac əməliyyatlarının rəsmiləşdirilməsində gömrük orqanları tərəfindən tələb olunan sənədlər hansılardır?

1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, onun dəyərinin istehsalçıya tam

ödənilməsinə təsdiq edən müvafiq bank sənədi; 5) Valyuta zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK); 7) Yük Gömrük Bəyannaməsi (YGB).

1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə.

1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə.

1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, onun dəyərinin istehsalçıya tam ödənilməsinə təsdiq edən müvafiq bank sənədi; 5) Valyuta zəmanət öhdəliyi.

1) xarici tərəflə bağlanmış müqavilə; 2) ixrac olunan malın mənşə sertifikatı; 3) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 4) ixrac olunan mal dövlət müəssisəsində istehsal edilmişdirsə, onun dəyərinin istehsalçıya tam ödənilməsinə təsdiq edən müvafiq bank sənədi; 5) Valyuta zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK).

Sual: Barter əməliyyatları nədir?

Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüddudlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;

Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;

Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;

Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə ixracı;

Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət)

ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.

Sual: Barter əməliyyatlarında ekvivalent məbləğdə malların göndərilməsi və alınması arasındakı müddət qanunla neçə günədək müəyyən olunmuşdur?

30

60

90

120

180

Sual: Malların barter yolu ilə ixracı zamanı gömrük orqanları tərəfindən tələb olunan sənədlər aşağıdakılardır:

1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi.

1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı.

1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi.

1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK).

1) istehsalçı ilə ixracatçı arasında bağlanmış müqavilə; 2) dövlət müəssisəsində istehsal edilmiş malın dəyərinin tam ödənilməsini təsdiq edən sənəd; 3) xarici tərəflə bağlanmış barter müqaviləsi; 4) ixrac olunan malın mənşə sertifikatı; 5) ekvivalent məbləğdə malların vaxtında gətiriləcəyi barədə zəmanət öhdəliyi; 6) Uçot kartoçkası (UK); 7) Yük Gömrük Bəyannaməsi (YGB).

Sual: Kreditə ixrac əməliyyatları nədir?

Xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüduqlarından kənarda satışı gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunmaqla malların ixracını;

Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən ticarət;

Haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat;

Dəyəri ekvivalent məbləğdə qarşılıqlı mal, xidmət və ya əqli mülkiyyət mübadiləsi vasitəsi ilə ödənilən və ya haqqı faktiki mal (xidmət və əqli mülkiyyət) ixracından sonra müəyyən şərtlərlə və hər hansı müddət ərzində ödənilən ixracat.

Xarici ölkələrdə xidmət göstərilməsi, lizinq əməliyyatlarının aparılması, sərgilərdə, yarmarkalarda iştirak və s. üçün malların dəyişdirilmədən Azərbaycan Respublikasına qaytarılması şərtlə ixracı;

Sual: Gömrük nəzarəti zamanı ixrac əməliyyatlarına valyuta nəzarəti uçot kartoçkası (UK):

UK reyestrinə salınır;

DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;

UK reyestrinə salınır və onun surəti DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;

UK reyestrinə salınır və onun surəti müvəkkil banka göndirilir;

Müvəkkil banka və surəti DGK Valyuta Nəzarəti şöbəsinə göndirilir;

Sual: Uçot kartoçkası nə zaman nəzarətdən çıxarılır?

valyuta vəsaitlərinin daxil olması barədə müvəkkil bank tərəfindən təsdiq edilmiş Uçot kartoçkası gömrük orqanına təqdim edildiyi təqdirdə;

malların geri qaytarılması barədə deklarant tərəfindən tərtib edilmiş idxal YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;

valyuta vəsaitlərinin daxil olması barədə müvəkkil bank tərəfindən təsdiq edilmiş Uçot kartoçkası və ya malların geri qaytarılması barədə deklarant tərəfindən tərtib edilmiş idxal YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;

YGB ixracatçı tərəfindən gömrük orqanına təqdim edildiyi təqdirdə;

nəzarətdən çıxarılmır.

Sual: “Azərbaycan Respublikası İnzibati Xətalər” Məcəlləsinin 262-ci maddəsinə görə, xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə hansı cəza tədbiri tətbiq olunur?

inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 50 % miqdarında cərimə;

inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 % miqdarında cərimə;

inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 %-dən 10 %-dək miqdarında cərimə;

inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 5 %-dən 50 %-dək miqdarında cərimə;

inzibati xətanın bilavasitə obyektı olan malların və nəqliyyat vasitələrinin dəyərinin 10 %-dən 50 %-dək miqdarında cərimə.

Sual: Gömrük orqanlarında bəyan etməklə rezidentlər və qeyri rezidentlər nə qədər valyuta sərvətləri Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilərlər?

2 000 ABŞ dolları ekvivalentinədək;

5 000 ABŞ dolları ekvivalentinədək;

10 000 ABŞ dolları ekvivalentinədək;

50 000 ABŞ dolları ekvivalentinədək;

məhdudiyyət qoyulmadan.

Sual: Əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən rezidentlər və qeyri rezidentlər gömrük orqanlarında bəyan etməklə hansı məbləği Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər?

2.000 ABŞ dolları ekvivalentinədək;

5 000 ABŞ dolları ekvivalentinədək;

10 000 ABŞ dolları ekvivalentinədək;

50 000 ABŞ dolları ekvivalentinədək;

məhdudiyyət qoyulmadan.

Sual: Rezidentlər Azərbaycan Respublikasından hansı məbləğdə valyuta sərvətlərini sənəd təqdim etmədən, gömrük orqanlarında bəyan edilməklə nağd şəkildə çıxara bilərlər?

2 000 ABŞ dolları ekvivalenti;

5 000 ABŞ dolları ekvivalenti;

10 000 ABŞ dolları ekvivalenti;

50 000 ABŞ dolları ekvivalenti;

məhdudiyyət qoyulmadan.

Sual: Qeyri rezidentlər Azərbaycan Respublikasından hansı məbləğdə valyuta sərvətlərini sənəd təqdim etmədən, gömrük orqanlarında bəyan edilməklə nağd şəkildə çıxara bilərlər?

2 000 ABŞ dolları ekvivalenti;

5 000 ABŞ dolları ekvivalenti;

10 000 ABŞ dolları ekvivalenti;

50 000 ABŞ dolları ekvivalenti;

məhdudiyyət qoyulmadan.

Sual: İdxal əməliyyatlarında qeyri-tarif məhdudiyyətlərinin (QTM) mahiyyəti nədir?

Rüsumların artırılması xarakterli tədbirlər kompleksi;

Rüsumların artırılması xarakterli tədbirlər kompleksi;

Qadağan xarakterli tədbirlər kompleksi;

Xarici malların daxili bazara nüfuz etməsinin qarşısını alan məhdudlaşdırma – rüsumların artırılması xarakterli tədbirlər kompleksi;

Xarici malların daxili bazara nüfuz etməsinin qarşısını alan qadağa xarakterli tədbirlər kompleksi.

Sual: Qeyri-tarif məhdudiyyətlərinin məqsədi nədir?

İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi;

Milli sənayenin müdafiəsi, əhalinin həyat və sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;

İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi, milli sənayenin müdafiəsi, əhalinin həyat və sağlamlığının, ətraf mühitin, əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;

Əxlaqın, dinin və milli təhlükəsizliyin qorunması;

İdxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi, milli sənayenin müdafiəsi;

Sual: İqtisadi qeyri tarif məhdudiyyətlərinə aşağıdakılar aiddir:

xüsusi növ rüsumlar, müxtəlif vergi və yığımlar, idxal depozitləri;

xüsusi növ rüsumlar, müxtəlif vergi və yığımlar;

müxtəlif vergi və yığımlar, idxal depozitləri, valyuta tənzimlənməsi tədbirləri;

xüsusi növ rüsumlar, müxtəlif vergi və yığımlar, idxal depozitləri, valyuta tənzimlənməsi tədbirləri;

idxal depozitləri, valyuta tənzimlənməsi tədbirləri.

Sual: İnzibati qeyri tarif məhdudiyyətlərinə aşağıdakılar aiddir:

lisensiyalaşdırma və kvotalaşdırma;

ixracın məhdudlaşdırılması, əlavə gömrük sənədləri və əməliyyatları;

embarqo (qadağa), lisensiyalaşdırma və kvotalaşdırma, ixracın məhdudlaşdırılması, inhisarçı tədbirlər, proteksionist məqsədlər üçün standart və texniki normalardan istifadə edilməsi, əlavə gömrük sənədləri və əməliyyatları;

embarqo (qadağa), lisensiyalaşdırma və kvotalaşdırma;

embarqo (qadağa), lisensiyalaşdırma və kvotalaşdırma, ixracın məhdudlaşdırılması.

Sual: Kvotalaşdırma nədir?

İdxalına icazə verilmiş malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;

İdxalına icazə verilməyən malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;

İdxalına icazə verilmiş malların dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;

İdxalına icazə verilməyən malların dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;

İdxalına icazə verilmiş malların fiziki həcmnin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;

Sual: Lisenziyalaşdırma nədir?

İdxalına icazə verilmiş malların fiziki həcmnin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri;

İdxala müvafiq hakimiyyət orqanlarının verdiyi xüsusi icazələrin tətbiqi;

İxracə müvafiq hakimiyyət orqanlarının verdiyi xüsusi icazələrin tətbiqi;

İdxal və ixracə müvafiq hakimiyyət orqanlarının verdiyi xüsusi icazələrin tətbiqi;

İdxalına icazə verilməyən malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləri.

Sual: Xarici ticarətin gömrük statistikasını hansı məqsədlərlə aparılır? İdxal və ixracə olunan malların sayının və dəyərinin hesabatı;

İdxal və ixracə olunan malların coğrafi istiqamətinin hesabatı;

İdxal olunan malların sayının, dəyərinin, habelə onların coğrafi istiqamətinin hesabatı;

İdxal və ixracə olunan malların sayının, dəyərinin, habelə onların coğrafi istiqamətinin hesabatı;

İxracə olunan malların sayının, dəyərinin, habelə onların coğrafi istiqamətinin hesabatı.

Sual: Yük gömrük bəyannamələri, yükü müşayiət edən sənədlər, dövlət orqanlarının lisenziyası və icarələri, hesabat (uçot) jurnalları, gömrük sərhədindən keçən mallar barəsində lazımi məlumat olan digər sənədlər;

Yük gömrük bəyannamələri, yükü müşayiət edən sənədlər, dövlət orqanlarının lisenziyası və icarələri, hesabat (uçot) jurnalları, gömrük sərhədindən keçən mallar barəsində lazımi məlumat olan digər sənədlər;

Yük gömrük bəyannamələri, yükü müşayiət edən sənədlər;

Yük gömrük bəyannamələri, yükü müşayiət edən sənədlər, dövlət orqanlarının lisenziyası və icarələri;

Yük gömrük bəyannamələri, yükü müşayiət edən sənədlər, dövlət orqanlarının lisenziyası və icarələri, hesabat (uçot) jurnalları;

Yük gömrük bəyannamələri, dövlət orqanlarının lisenziyası və icarələri, hesabat (uçot) jurnalları, gömrük sərhədindən keçən mallar barəsində lazımi məlumat olan digər sənədlər;

Sual: Azərbaycan Respublikası xarici ticarətin gömrük statistikasının metodologiyası hansı sənədlə təsdiq edilmişdir?

MM 15.02.1999-cu il tarixli 011 sayılı qərarı;

DGK sədrinin 15.02.1999-cu il tarixli 011 sayılı əmri;

DGK sədrinin 15.02.2009-cu il tarixli 011 sayılı əmri;

Dövlət Statistika İdarəsinin sədrinin 15.02.1999-cu il tarixli 011 sayılı əmri;

NK-nın 15.02.1999-cu il tarixli 011 sayılı sərəncamı.

Sual: Statistik məlumatların hansı formaları var?

aylıq, rüblük, illik;

təcili, aylıq, illik;

təcili, aylıq, rüblük;

təcili, rüblük, illik;

təcili, aylıq, rüblük, illik.

Sual: "Nomenklatura" latınca nə deməkdir?

siyahı;

adların cədvəli;

siyahı, adların cədvəli;

nömrə;

sıra nömrəsi.

Sual: Gömrük işlərində istifadə olunan mal nomenklaturası nə deməkdir?

təsnifat sisteminə ayrılmış malların siyahısı;

malların toplu siyahısı;

təsnifat sisteminə ayrılmış malların toplu siyahısı;

təsnifat sisteminə ayrılmış malların nömrəsi;

təsnifat sisteminə ayrılmış malların sıra nömrəsi.

Sual: Malların kodlaşdırılmasının əsas məqsədi nədir?

gömrük orqanlarında iqtisadi əməliyyatların səmərəliliyinin artırılması;

xarici ticarətin mal strukturunun öyrənilməsi;

gömrük orqanlarında intizamın artırılması;

xarici ticarətin mal strukturunun yaxşılaşdırılması;

gömrük orqanlarında iqtisadi əməliyyatların səmərəliliyinin artırılması və xarici ticarətin mal strukturunun öyrənilməsi.

Sual: Harmonik sistem haqqındakı Beynəlxalq Konvensiya hansı terminləri müəyyənləşdirmişdir?

malların harmonik sisteminin təsviri və kodlaşdırılması, gömrük-tarif nomenklaturası, statistika nomenklaturası, kombinə edilmiş tarif-statistika nomenklaturası;

malların harmonik sisteminin təsviri və kodlaşdırılması, gömrük-tarif nomenklaturası, statistika nomenklaturası;

malların harmonik sisteminin təsviri və kodlaşdırılması, gömrük-tarif nomenklaturası, kombinə edilmiş tarif-statistika nomenklaturası;

malların harmonik sisteminin təsviri və kodlaşdırılması, statistika nomenklaturası, kombinə edilmiş tarif-statistika nomenklaturası;

malların gömrük-tarif nomenklaturası, statistika nomenklaturası, kombinə edilmiş tarif-statistika nomenklaturası.

Sual: Malların harmonik sisteminin təsviri və kodlaşdırılması nə deməkdir? (Çəki:

mal mövqeləri, submövqeləri (subpozisiyaları) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqələrə qeydləri, həmçinin Konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;

malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır;

statistika nomenklaturası - malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır;

kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli) qanunvericiliklərinə uyğun olaraq idxal mallarının bəyan edilməsi zamanı istifadəsi məcburi olan, gömrük tarif və statistik nomenklaturaları birləşdirən nomenklaturadır;

təsnifat sistemləri və kodlaşdırılmadır.

Sual: Malların gömrük-tarif nomenklaturası nə deməkdir?

mal mövqeləri, submövqeləri (subpozisiyaları) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqələrə qeydləri, həmçinin Konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;

malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır;

statistika nomenklaturası - malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır;

kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli) qanunvericiliklərinə uyğun olaraq idxal mallarının bəyan edilməsi zamanı istifadəsi məcburi olan, gömrük tarif və statistik nomenklaturaları birləşdirən nomenklaturadır;

təsnifat sistemləri və kodlaşdırılmadır.

Sual: Malların statistika nomenklaturası nə deməkdir?

mal mövqeləri, submövqeləri (subpozisiyaları) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqələrə qeydləri, həmçinin Konvensiyanın əlavəsində

verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;

malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır;

malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır;

kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli) qanunvericiliklərinə uyğun olaraq idxal mallarının bəyan edilməsi zamanı istifadəsi məcburi olan, gömrük tarif və statistik nomenklaturaları birləşdirən nomenklaturadır;

təsnifat sistemləri və kodlaşdırılmadır.

Sual: Malların kombinə edilmiş tarif-statistika nomenklaturası nə deməkdir?

mal mövqeləri, submövqeləri (subpozisiyaları) və onlara aid rəqəmli kodları; bölmə, qrup və submövqələrə qeydləri, həmçinin Konvensiyanın əlavəsində verilmiş Harmonik Sistemin əsas təsvir qaydalarını özündə birləşdirən nomenklaturadır;

malların idxalı zamanı gömrük rüsumlarının tutulması üçün sövdələşən tərəflərin qanunvericiliyə uyğun qəbul etdikləri nomenklaturadır;

statistika nomenklaturası - malların idxalı ixracı barədə statistik məlumatları toplamaq üçün sövdələşən tərəflərin qəbul etdikləri mal nomenklaturasıdır;

kombinə edilmiş tarif-statistika nomenklaturası - sövdələşən tərəflərin yerli (milli) qanunvericiliklərinə uyğun olaraq idxal mallarının bəyan edilməsi zamanı istifadəsi məcburi olan, gömrük tarif və statistik nomenklaturaları birləşdirən nomenklaturadır;

təsnifat sistemləri və kodlaşdırılmadır.

Sual: AR XİF MN neçə rəqəmli kod sisteminə malikdir?

8;

9;

10;

11;

12.

Sual: Gömrük qaydalarının pozulmasına hansı qanunazidd hərəkətlər və ya hərəkətsizliklər aiddir?

Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı, gömrük ödənişlərinin qoyulması və ödənilməsi ilə əlaqədar və gömrük güzəştlərinin verilməsi və onlardan istifadə ilə bağlı pozuntular;

mal və nəqliyyat vasitələrinin gömrük sərhədini keçməsi ilə bağlı, onlara gömrük nəzarəti ilə əlaqədar, bu mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı, gömrük ödənişlərinin qoyulması və ödənilməsi ilə əlaqədar və gömrük güzəştlərinin verilməsi və onlardan istifadə ilə bağlı pozuntular;

Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı, gömrük ödənişlərinin qoyulması və ödənilməsi ilə əlaqədar pozuntular;

mal və nəqliyyat vasitələrinin gömrük sərhədini keçməsi ilə bağlı pozuntular;

mal və nəqliyyat vasitələrinin gömrük sərhədini keçməsi ilə, gömrük güzəştlərinin verilməsi və onlardan istifadə ilə bağlı pozuntular.

Sual: Gömrük işi sahəsində əməliyyat-axtarış fəaliyyətinə aid olan hansı vəzifələr bilavasitə gömrük orqanları tərəfindən həyata keçirilir?

Hazırlanan və törədilən cinayətlərin qarşısının alınması;

- hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; - törədilmiş cinayətlərin aşkar edilməsi və açılması;

- hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; - törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; - cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi;

- hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; - törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; - cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi; - məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyu qaçıran və ya itkin düşən şəxslərin axtarılması;

- hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; - törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; - cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi; - məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyu qaçıran və ya itkin düşən şəxslərin axtarılması; - naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi.

Sual: Kontrabanda sözünün mənası nədir?

İtalyanca “contro” - “nəzarət” və “bando” - “hökumət qərarları” deməkdir;

İtalyanca “contro” - “əks” və “bando” - “cinayətkar qrup” deməkdir;

İtalyanca “contro” - “əks” və “bando” - “hökumət qərarları” deməkdir;

İtalyanca “contro” - “nəzarət” və “bando” - “cinayətar qrup” deməkdir;

Kontrabas ifaçılarının ansamblı.

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsinə görə, Qaçaqmalçılıq (kontrabanda) nədir?

Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların keçirilməsi;

Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli malların keçirilməsi;

Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə malların keçirilməsi;

Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların keçirilməsi;

Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların keçirilməsi;

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsinin ikinci hissəsinə görə qaçaqmalçılıq törətmiş şəxsə hansı cəza tətbiq olunur? **Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;**

Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;

Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;

Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;

Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsinin üçüncü hissəsinə görə qaçaqmalçılıq əməlləri təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə hansı cəza növü tətbiq olunur?

Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;

Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;

Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;

Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;

Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-cı maddəsinin dördüncü hissəsinə görə, qaçaqmalçılıq əməlləri mütəşəkkil dəstə tərəfindən törədildikdə hansı cəza tədbiri tətbiq olunur?

Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;

Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;

Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;

Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;

Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 207-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qaytarılması məcburi olan incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasına qaytarmamaq necə cəzalandırılır?

Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;

Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;

Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;

Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;

Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209-cu maddəsinin birinci hissəsinə görə, xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma necə cəzalandırılır?

Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;

Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;

Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;

Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;

Minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri.

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209-cu maddəsinin ikinci hissəsinə görə, xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma əməlləri təkrar və ya külli miqdarda törədilərsə hansı cəza tədbiri tətbiq olunur?

Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə;

Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə;

Əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə;

Əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə;

Minimum əmək haqqının iki min mislindən beş min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və eyni müddətə azadlıqdan məhrum etmə.

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209-cu maddəsinə görə “xeyli miqdar” dedikdə nə başa düşülür?

Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək olan məbləğ;

Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin iki min mislindən dörd min mislinədək olan məbləğ;

Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin dörd min mislindən yuxarı olan məbləğ;

Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin dörd min mislindən səkkiz min mislinədək olan məbləğ;

Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin səkkiz min mislindən yuxarı olan məbləğ.

Sual: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 209-cu maddəsinə görə “külli miqdar” dedikdə nə başa düşülür?

Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin min mislindən iki min mislinədək olan məbləğ;

Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin iki min mislindən dörd min mislinədək olan məbləğ;

Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin dörd min mislindən yuxarı olan məbləğ;

Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin dörd min mislindən səkkiz min mislinədək olan məbləğ;

Ödənilməmiş gömrük ödənişlərinin minimum əmək haqqı məbləğinin səkkiz min mislindən yuxarı olan məbləğ.

Sual: Gömrük ödənişlərinin ödənilməsindən yayınma əmlini ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə: Cinayət məsuliyyətindən azad olunmur;

Cinayət məsuliyyətindən azad olunur;

İnzibati məsuliyyətə cəlb olunur;

Cinayət məsuliyyətindən qismən azad olunur;

Cinayət məsuliyyəti yüngülləşdirilir;

Sual: AR-in İnzibati Xətlər Məcəlləsinin 274-cü maddəsinə görə malların və nəqliyyat vasitələrinin bəyanetmə qaydasının pozulması hallarında fiziki şəxslər hansı miqdarda cərimə edilir?

şərti maliyyə vahidinin 5 mislindən 15 mislinədək;

şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək;

şərti maliyyə vahidinin 30 mislindən 100 mislinədək;

şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək;

xəbərdarlıq və ya şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək miqdarda cərimə.

Sual: AR-in İnzibati Xətlər Məcəlləsinin 274-cü maddəsinə görə malların və nəqliyyat vasitələrinin bəyanetmə qaydasının pozulması hallarında vəzifəli şəxslər hansı miqdarda cərimə edilir?

şərti maliyyə vahidinin 5 mislindən 15 mislinədək;

şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək;

şərti maliyyə vahidinin 30 mislindən 100 mislinədək;

şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək;

xəbərdarlıq və ya şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək miqdarda cərimə.

Sual: AR-in İnzibati Xətalər Məcəlləsinin 274-cü maddəsinə görə malların və nəqliyyat vasitələrinin bəyanetmə qaydasının pozulması hallarında hüquqi şəxslər hansı miqdarda cərimə edilir?

şərti maliyyə vahidinin 5 mislindən 15 mislinədək;

şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək;

şərti maliyyə vahidinin 30 mislindən 100 mislinədək;

şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək;

xəbərdarlıq və ya şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək miqdarda cərimə.

Sual: AR-in İnzibati Xətalər Məcəlləsinin 277-ci maddəsinə görə gömrük orqanına hesabat təqdim edilməməsi və uçot aparılması qaydasına riayət edilməməsi hallarında hüquqi və fiziki şəxslərə hansı cəza tədbiri tətbiq edilir? şərti maliyyə vahidinin 5 mislindən 15 mislinədək;

şərti maliyyə vahidinin 15 mislindən 50 mislinədək;

şərti maliyyə vahidinin 30 mislindən 100 mislinədək;

şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək;

xəbərdarlıq və ya şərti maliyyə vahidinin 20 mislindən 70 mislinədək miqdarda cərimə.

Sual: Gömrük orqanları hansı cinayət işləri üzrə təhqiqat və istintaq orqanı sayılır?

Qaçaqmalçılıq;

Qaçaqmalçılıq, incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyaların Azərbaycan ərazisinə gətirilməməsi;

Qaçaqmalçılıq, incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyaların Azərbaycan ərazisinə gətirilməməsi, gömrük ödənişlərinin ödənilməsindən yayınma;

Qaçaqmalçılıq, incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyaların Azərbaycan ərazisinə gətirilməməsi, gömrük ödənişlərinin ödənilməsindən yayınma, pasport-viza rejiminin pozulması;

Qaçaqmalçılıq, incəsənət, tarixi və arxeoloji sərvət sayılan əşyaların Azərbaycan ərazisinə gətirilməməsi, gömrük ödənişlərinin ödənilməsindən yayınma, pasport-viza rejiminin pozulması, yol hərəkət qaydalarının pozulması.

Sual: Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə məxfi əməkdaşlıq etmiş və edən şəxslər barədə məlumatlar nə zaman aşkarlana bilər?

Yalnız həmin şəxslərin yazılı razılığı ilə;

Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş hallarda;

Yalnız həmin şəxslərin yazılı razılığı ilə və ya “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş hallarda;

Həmin şəxslərin yazılı razılığı, əməliyyat-axtarış müfəttişinin sərəncamı ilə və ya “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş hallarda;

Əməliyyat-axtarış müfəttişinin sərəncamı ilə və ya “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda birbaşa nəzərdə tutulmuş hallarda.

Sual: Azərbaycan Respublikası gömrük orqanları əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı hansı texniki və başqa vasitələrdən istifadə edə bilər?

İnformasiya sistemlərindən, video və səs yazmadan, kino və fotoçəkilişlərdən;

Video və səsyazmadan, kino və fotoçəkilişlərdən;

Video və səsyazmadan, kino və fotoçəkilişlərdən, həmçinin vətəndaşların həyat və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər vasitələrdən;

İnformasiya sistemlərindən, kino və fotoçəkilişlərdən, həmçinin vətəndaşların həyat və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər vasitələrdən;

informasiya sistemlərindən, video və səsyazmadan, kino və fotoçəkilişlərdən, həmçinin vətəndaşların həyat və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər vasitələrdən.

Sual: Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə, gömrük orqanı işçilərinin həyatı və sağlamlığı üçün təhlükə törənəndə onların hansı xüsusi vasitələr tətbiq etmələrinə icazə verilir?

Əl qandalları və rezin dəyənəklər;

Əl qandalları, rezin dəyənəklər və gözyaşardıcı maddələr;

Rezin dəyənəklər, gözyaşardıcı maddələr və odlu silah;

Gözyaşardıcı maddələr odlu silah və s.;

Əl qandalları, rezin dəyənəklər, gözyaşardıcı maddələr odlu silah və s.;

Sual: Gömrük orqanları idarəetmə sistemi hansı prinsiplərlə formalaşır?

Qənaətcillik, sabitlik, çeviklik;

Müəyyənlik, idarə oluna bilmə, sabitlik, çeviklik;

Qənaətcillik, aydınlıq, müəyyənlik,;

Qənaətcillik, aydınlıq, müəyyənlik, idarə oluna bilmə, sabitlik, çeviklik;

Qənaətcillik, aydınlıq, müəyyənlik, sabitlik, çeviklik.

Sual: İdarəetmədə qənaətcillik prinsipi nədir?

Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;

Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;

İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;

Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;

Təşkilatın ətraf mühitdə baş verən dəyişikliklərdən asılı olmayaraq, stabil qalmaq qabiliyyəti.

Sual: İdarəetmədə aydınlıq prinsipi nədir?

Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;

Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;

İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;

Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;

Təşkilatın ətraf mühitdə baş verən dəyişikliklərdən asılı olmayaraq, stabil qalmaq qabiliyyəti.

Sual: İdarəetmədə müəyyənlik prinsipi nədir?

Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;

Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;

İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;

Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;

Təşkilatın ətraf mühitdə baş verən dəyişikliklərdən asılı olmayaraq, stabil qalmaq qabiliyyəti.

Sual: İdarə oluna bilmə prinsipi nədir?

Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;

Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;

İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;

Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;

Təşkilatın ətraf mühitdə baş verən dəyişikliklərdən asılı olmayaraq, stabil qalmaq qabiliyyəti.

Sual: İdarəetmədə sabitlik prinsipi nədir?

Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;

Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;

İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;

Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;

Təşkilatın ətraf mühitdə baş verən dəyişikliklərdən asılı olmayaraq, stabil qalmaq qabiliyyəti.

Sual: İdarəetmədə çeviklik prinsipi nədir?

Təşkilati strukturun səmərəliliyini artırmaq məqsədi ilə resurs sərfinin optimallaşdırılması;

Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;

İdarəetmənin yuxarı səviyyələrindən aşağı səviyyələrinə ötürülmə prosesində informasiyanın minimum itkisinin təmin edilməsi;

Təşkilati strukturun qərar qəbul etmə prosesinin sadəlik səviyyəsi;

Təşkilatın xarici şəraitin dəyişməsinə cəld reaksiya vermək və ona uyğunlaşmaq qabiliyyəti.

Sual: İdarəetmənin effektivliyini təmin edən amillər hansılardır?

Səlahiyyətlərin ötürülməsi, koordinasiya;

Səriştətlilik, mərkəzləşdirmə;

Koordinasiya, səriştətlilik;

Səlahiyyətlərin ötürülməsi, koordinasiya, mərkəzləşdirmə;

Səlahiyyətlərin ötürülməsi, koordinasiya, səriştətlilik, mərkəzləşdirmə.

Sual: İdarəetmədə səlahiyyətlərin ötürülməsi nədir?

Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;

İerarxiya üzrə yuxarıdan aşağıya tapşırıqların verilməsi və hesabatların alınması mexanizmi;

Şaquli və üfüqi istiqamət üzrə informasiya mübadiləsi mexanizmi;

İdarəedicilərin hazırlıq səviyyəsi;

İdarəetmə həlqələrinin, idarəetmə səviyyələrinin və qarşılıqlı əlaqələrin bir mərkəzdən qoyulmuş qaydalarla idarə olunması.

Sual: İdarəetmədə koordinasiya nədir?

Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;

İerarxiya üzrə yuxarıdan aşağıya tapşırıqların verilməsi və hesabatların alınması mexanizmi;

Şaquli və üfüqi istiqamət üzrə informasiya mübadiləsi mexanizmi;

İdarəedicilərin hazırlıq səviyyəsi;

İdarəetmə həlqələrinin, idarəetmə səviyyələrinin və qarşılıqlı əlaqələrin bir mərkəzdən qoyulmuş qaydalarla idarə olunması.

Sual: İdarəetmədə sərəştəlilik nədir?

Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;

İerarxiya üzrə yuxarıdan aşağıya tapşırıqların verilməsi və hesabatların alınması mexanizmi;

Şaquli və üfüqi istiqamət üzrə informasiya mübadiləsi mexanizmi;

İdarəedicilərin hazırlıq səviyyəsi;

İdarəetmə həlqələrinin, idarəetmə səviyyələrinin və qarşılıqlı əlaqələrin bir mərkəzdən qoyulmuş qaydalarla idarə olunması.

Sual: İdarəetmədə mərkəzləşdirmə nədir?

Müxtəlif bölmə və əməkdaşların öz xidməti funksiyalarının dəqiq bilməsi;
İerarxiya üzrə yuxarıdan aşağıya tapşırıqların verilməsi və hesabatların alınması mexanizmi;

Şaquli və üfüqi istiqamət üzrə informasiya mübadiləsi mexanizmi;

İdarəedicilərin hazırlıq səviyyəsi;

İdarəetmə həlqələrinin, idarəetmə səviyyələrinin və qarşılıqlı əlaqələrin bir mərkəzdən qoyulmuş qaydalarla idarə olunması.

Sual: Gömrük orqanlarının idarəetmə səviyyələri hansılardır?

-gömrükxanalar; -gömrük postları;

**- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi; -gömrükxanalar; -
gömrük postları;**

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi; -gömrükxanalar;

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi; -gömrük postları;

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi; -gömrükxanalar; -
gömrük postları; - gömrük orqanlarının əməkdaşları.

Sual: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qlobal Korporativ Şəbəkəsi hansı gömrük orqanlarını əhatə edir?

Bütün gömrük orqanlarını;

Xəzər Dənizində Azərbaycan Respublikasının Mənafeyini Mühafizə
İdarəsini və Bakı Baş Gömrük İdarəsini;

Xəzər Dənizində Azərbaycan Respublikasının Mənafeyini Mühafizə İdarəsi daxil olmaqla bütün gömrük orqanlarını;

Xəzər Dənizində Azərbaycan Respublikasının Mənafeyini Mühafizə İdarəsi istisna olmaqla bütün gömrük orqanlarını;

Xəzər Dənizində Fövqəladə Hallar İdarəsi istisna olmaqla bütün gömrük orqanlarını.

Sual: İnformasiya köşklərində hansı məlumatlar yerləşdirilib? Rəsmiləşdirilmədə istifadə olunan bütün normativ-hüquqi sənədlər;

Mal nomenklaturası;

Tarif dərəcələri;

Rəsmiləşdirilmədə istifadə olunan bütün normativ-hüquqi sənədlər və tarif dərəcələri;

Rəsmiləşdirilmədə istifadə olunan bütün normativ-hüquqi sənədlər, mal nomenklaturası və müvafiq tarif dərəcələri.

Sual: "Çatdırma" proqram təminatı hansı məqsədlə hazırlanmışdır? **Azərbaycan Respublikasının ərazisini keçən nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmək məqsədilə giriş və çıxış, həmçinin daxili gömrük orqanlarına məlumatın tez və operativ şəkildə otürülməsini təmin etmək;**

Rəsmiləşdirmə prosesinin sürətini və keyfiyyətini artırmaq ;

Gömrük rəsmiləşdirilməsi və nəzarətinin şəffaflığını təmin etmək, fiziki və hüquqi şəxsləri məlumatlandırmaq;

Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması faktlarının müəyyən edilməsi və araşdırılması sahəsində aparılan işləri yüksək səviyyəyə qaldırmaq;

Respublika ərazisinə müvəqqəti idxal olunmuş və respublika ərazisindən müvəqqəti aparılmış mallara elektron nəzarət.

Sual: Nəqliyyat vasitələri haqqında giriş gömrük orqanında məlumat bazasına daxil olunmuş məlumat hara göndərilir?

Poçt vasitəsi ilə təyinat gömrük məntəqəsinə;

Elektron poçt vasitəsi ilə təyinat gömrük məntəqəsinə;

Telefonoqram vasitəsi ilə təyinat gömrük məntəqəsinə;

Elektron poçt vasitəsi ilə Dövlət Gömrük Komitəsinə;

Poçt vasitəsi ilə Dövlət Gömrük Komitəsinə.

Sual: Giriş gömrük orqanında nəqliyyat vasitələri haqqında olan məlumatlar nə zaman nəzarətdən çıxarılır?

Gömrük nəzarətinin bitməsi ilə;

Dövlət Gömrük Komitəsinin icazəsi ilə;

Gömrüxana rəisinin sərəncamı ilə;

Təyinat gömrük orqanından yükün gəlməsi haqqında məlumat alındıqdan sonra;

Nəzarətdən çıxarılmır.

Sual: Giriş gömrük orqanından göndərilmiş, lakin nəzarətdən çıxarılmayan yüklər haqqında hansı orqan tərəfindən tədbirlər görülür?

Qaçaqmalçılıq şöbəsi tərəfindən;

Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsi tərəfindən;

Prokurorluq tərəfindən;

Məhkəmə tərəfindən;

Polis şöbəsi tərəfindən.

Sual: "Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən aşkar olunmuş hüquq pozuntularının qeydiyyatı və nəzarətinin avtomatlaşdırılması sistemi" hansı məqsədlə yaradılmışdır?

Azərbaycan Respublikasının ərazisini keçən nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmək məqsədilə giriş və çıxış, həmçinin daxili gömrük orqanlarına məlumatın tez və operativ şəkildə otürülməsini təmin etmək;

Rəsmiləşdirmə prosesinin sürətini və keyfiyyətini artırmaq ;

Gömrük rəsmiləşdirilməsi və nəzarətinin şəffaflığını təmin etmək, fiziki və hüquqi şəxsləri məlumatlandırmaq;

Qaçqınçılıq və gömrük qaydalarının pozulması faktlarının müəyyən edilməsi və araşdırılması sahəsində aparılan işləri yüksək səviyyəyə qaldırmaq;

Respublika ərazisinə müvəqqəti idxal olunmuş və respublika ərazisindən müvəqqəti aparılmış mallara elektron nəzarət.

Sual: Gömrük ekspertizası xüsusi elmi-təcrübi tədqiqatdır

müxtəlif gömrük məsələlərini həll etmək üçün

ancaq fiskal xarakterli məsələləri həll etmək üçün

ancaq hüquq mühafizə xarakterli məsələləri həll etmək üçün

nəzarət xarakterli məsələləri həll etmək üçün

ancaq statistik xarakterli məsələləri həll etmək üçün

Sual: Gömrük ekspertizasının obyektlərinə aiddir

gömrük sərhəddini keçən turistlər

ancaq gömrük sərhəddini keçən mallar və əşyalar

maddiləşmiş informasiya mənbələri

ancaq gömrük nəzarəti üçün istifadə olunan sənədlər

ancaq qaçaqmalçılıq obyektləri

Sual: Gömrük ekspertizasının predmetinə hansılar aiddir

malların təsnifatı

malların gömrük dəyəri

malların bazar qiyməti

gömrük işinin ümumi problemləri və gömrük nəzarəti prosedurunun konkret faktları

gömrük nəzarəti obyektlərinin təyinatını müəyyən etmək

Sual: Ekspert profilaktikasıüzrə fəaliyyətdir

hadisələrin formalaşma mexanizmi və ardıcılığı

gömrük qanunvericiliyinin pozulması və onların aradan qaldırılması

obyektlərin indentifikasiyası

qiymətli daş-qaşların, əntiq malların, muzey eksponatlarının diaqnostikası

kriminal təhlükəli mal mövqələrinin ola biləcəyini proqnozlaşdırmaq

Sual: İdentifikasiya ekspertizası üçün aparılır

təqdim edilmiş malın mal mövqe və submövqeyini təyin etmək

mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini

iki obyekt arasındakı oxşarlıqlarda müəyyən etmək

malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək

tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək

Sual: Əmtəəşünaslıq ekspertizası üçün aparılır

mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək

iki obyekt arasındakı oxşarlıqları müəyyən etmək

təqdim edilmiş malın mal mövqe və submövqeyini təyin etmək

malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək

tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək

Sual: Malın mənşə ölkəsinin təyini ekspertizası üçün aparılır

mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək

iki obyekt arasındakı oxşarlıqları müəyyən etmək

təqdim edilmiş malın mal mövqe və submövqeyini təyin etmək

malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək

tarif və qeyri-tarif tənzimlənmə tədbirlərini həyata keçirmək